

QILMAN İLKİN

KÖHNƏ BAKINI  
TANIYIRSANMI

BAKİ  
ŞİRVANNƏŞR  
2004

*Beynəlxalq Qızıl Priz laureatı (Madrid, 2004)*

*Şirvannəşr, 20 (587), 2004.*

*Naşir Qəşəm İsbəyli*

---

*Əziz oxucu!*

*Bakının unudulmuş bəzi tarixi yerləri  
və adamları haqqında məlumat öyrən-  
mək işində bu kitab səni təmin edərsə,  
özümü xoşbəxt hesab edərəm. Müəllif*

Redaktoru *Anar İsbəyli*

**Qılman İlkin**

*Köhnə Bakını tanıyırsanmı. 2-ci nəşri.*

*Bakı, Şirvannəşr, 2004.*

*116 səh.*

83.3. Az(2)

Q -----


054

© Şirvannəşr, 2004.

---

*Ünvan: Bakı – AZ 1021, Badamdar şos. 77.  
Tel.: 92-92-27, 92-93-72, 34-70-94, (850) 316-23-40.*

## Bakı şəhəri hansı əsrдə yaranıb




**A**bşeron yarımadasında aparılan arxeoloji qazıntılar nəticəsində tapılmış materiallar Bakının və Bakı ətrafinin çox qədim zamanlardan yaşayış məntəqəsi kimi mövcud olduğunu sübut edir. Lakin şəhərin məhz hansı əsrдə yarandığı, onun bir şəhər kimi nə vaxt formalaşması hələ dəqiq məlum deyil. Alımlərimiz bu barədə

qəti bir söz deyə bilmirlər. Tarixçilərdən bir çoxları onu Qaytara, Albana, Baruka ilə bağlayırlar. Eramızın V-VI əsrlərinə aid mənbələrdə onu Baqavan, Atəşi Baquvan adlandırıblar. Yalnız IX əsr dən başlayaraq ilk dəfə ərəb tarixçilərinin əsərlərində biz "Baku", "Bakuh", "Bakuya" sözlərinə təsadüf edirik. Daha sonralar Avropa və rus mənbələrində isə o, "Vaqa", "Vasi", "Vashi" kimi ifadə olunurdu. Fars mənbələrində isə "Badkubə" kimi qeyd edilirdi. Tarixçilərin fikrincə, qədim Baqi və ya Baki tayfalarının adları üstə ərəbcə cəm ədatı olan "an" əlavə etməklə "Baquan" və yaxud "Baqavan" sözləri alınmışdır. Bəzi dövrlərdə cəm şəkilçisi "an" ərəbcə "ye" şəkilçisi ilə əvəz edilərək "Bakiyə", "Bakuya" kimi kitabdan kitaba keçmişdi. Beləliklə, Baki şəhərinin tayfa adı ilə adlandırılması ehtimal olunur. Sara xanım Aşurbəylinin fikrincə, Bakının bir şəhər kimi tanınması təxminən 10-cu əsrə aiddir. Bəzi mənbələrdə isə onun VI əsr də yaradıldığı qeyd olunur.

Hazırda bakılılar özləri şəhərin adını "Bakı" deyil, "Baki" kimi tələffüz edirlər.

## Səyyahlar qədim Bakı barədə nə yazırlar



**Ö**tən əsrlərdə Bakıda olmuş səyyah, alim və yazıçılar Bakının təsvirinə geniş yer vermişlər.

Hələ 1683-cü ildə Bakıda qonaq olan məşhur alman səyyahı Evelbert Kempfer Bakını belə görmüşdü: "Şəhərin yuxarı hissində gözəl bir saray vardır ki, bu Şah sarayı adlanır. Saray qayanın üstündə, doğrudan da əzəmetli tikilmişdir... Sarayın qapısına üzbeüz oturmuş iki şir şəkli həkk

olunmuşdur. Onların başları üstündə başqa bir heyvan başının şəkli də vardır. Elə bil ki, dəvə başıdır. Belə təsvirlər şəhərin ikin-ci qapısının üstündə də həkk olunmuşdur".

1826-cı ildə Bakıda altı ay qalmış görkəmli səyyah Zeynalabdin Şirvani də şəhərin konkret təsvirini verməyə çalışmışdı. O yazırıdı: "Bakını Badkubə də adlandırırlar. Çünkü bu yerdə daim küləklər əsir. Bəzən elə güclü əsir ki, şəhərin böyük tikililərini də xəsarətə uğradır. Buna görə də burada evlərin özülünü yonulmuş daşlardan qoyur, həyətləri və damları qırla örtürlər".

1842-ci ildə Bakıda olmuş Kazan darülfununun professoru İ.Berezin belə yazırıdı: "Bakı qalası doğrudan da iki tərəfdən iki cərgə divarla dövrəyə alınmışdır. Dəniz tərəfdən isə divar bir cərgədir. Qaldırma körpüsü vardır. Yaxşı müdafiə olunur. Cənub-qərb tərəfdən isə şəhərin ətrafında təpələr ucalır. Hasar türklərin Dağıstanda hökmranlığından qabaq tikilmişdir. Hazırda bəzi yerləri uçub tökülib. O, hündür, enli və möhkəmdir... Bakı qalasının iki qapısı vardır: biri şimal-qərbdə Şamaxı qapısı, o

biri isə cənub-qərbdə Dağlıq qapısı. Dəniz tərəfdənsə bir neçə girişlər vardır".

1898-ci ilin payızında Bakıda olmuş səyah B.Brandtın da qeydləri çox maraqlıdır: "Bakı ilk nəzərdə adı böyük bir əyalət şəhəri təsiri bağışlayır. Bir və iki mərtəbəli evlər, çirkli küçələr və səkilər... Kerosinlə zəif işıqlandırılan küçələrdə gecələr getmək çox qorxuludur. Lakin bir-iki mərtəbəli evlərlə yanaşı orda-burda əzəmetli evlər və passajlar, əzəmetli memarlıq nümunələri olan imarətlər də vardır. Neftlə yanmış lampalarla yanaşı mağazaları, məhəllələri işıqlandırıran iri elektrik fanarları da vardır... Yaşılıq demək olar ki, yoxdur. Bütün şəhərdə nə bir bağ, nə də bir ağac görərsən. Təkcə bir şəhər bağlı vardır..."

1883-cü ildə böyük rus dramaturqu A.I.Ostrovski də Bakıda olub. O da öz gündəliyində Bakının xəzrisindən gileyənləndi: "Külək elə əsirdi ki, ayaq üstə durmaq mümkün deyildi. Bu, məşhur Bakı xəzrisi idi. Şəhərin bu başından girib, o başından çıxır və dəhşətli tozanaq qoparırdı. Üzgözünü nə qədər gizlətsən də ondan yaxa qurtara bilmirsən. Deyilənlərə görə, burada

xəzri hətta ağızı bağlı konserv qutusuna da soxula bilir...”

1858-ci ildə böyük fransız yaziçisi Aleksandr Duma Bakıda olmuşdur. O, Bakıda gördüklerini özünün Qafqaz səfəri haqqında kitabında geniş təsvir etmişdir: “Bakıya daxil olmaq orta əsrlərin alınmaz qalalarından birinə girmək təsiri bağışlayır. Divarları üç qat olan (burada Duma yanılırdı) qalanın qapıları o qədər dardır ki, üç at qoşulmuş arabanı içəri keçirmək üçün yan atı açmalı olduq. Qapının iki tərəfində xəndeklər qazılmışdı: lazım gələndə bunlara su buraxılırdı. Belə xəndeklər bir-birindən təxminən on-on beş addımlıqdə olan divarların arasında da qazılmışdı. Darvazalar açılan kimi asma körpülər xəndəyin üstünə endiriliirdi. Gecə şəhər yuxuya getdiyi zaman üzərinə dəmir təbəqələr çəkilmiş darvazalar kip bağlanır və bürcün üstündə gəzişən keşikçilər darvazaları qoruyurdular. Bir sözlə, Bakı möhkəmləndirilmiş feodal şəhərinə çevrilmişdi”.

## **Yunanlar Bakıda olublarmı?**

**B**ir rəvayət var ki, guya yunanlar Bakıda olublar. Bu rəvayət Xəzərin suları altında qalmış "Yunan şəhərin" qalıqlarına əsasən yaranıb. Sualtı qalıqlar Bakı-Salyan yolunun təxminən 50 verstliyində idi. Təxminən 90 il əvvəl Bakıdan Salyana gedən "Saruxan" adlı gəminin kapitanı suyun altında belə bir mənzərə ilə rastlaşmışdı. O yazırıdı: "Sular sakit idi. Xoş havada günəş dənizin dibini ağıllı-başlı işiqlandırmışdı. Birdən gəmi heyəti gəminin böyük bir şəhərin üstü ilə üzdüyünü gördü. Hamımız təəccüb qaldıq. Aşağıda dənizin dibində qədim bir şəhər görünürdü. Küçələr, döngələr ovuc içi kimi aydın seçilirdi".

Beləlikdə, suyun altında 20 fut dərinliyində qədim bir şəhər kəşf edilmişdi. Qədim "Yunan şəhərin" qalıqları... Daha sonralar dənizçilər Bakının cənubunda, Kür çayının Xəzərə töküldüyü yerdə, Bəndovan burnunda da qədim bir şəhərin qalıqlarına rast gəlmışdilər.

Bundan başqa Bakının Buzovna və Mərdəkan kənd qəbiristanlarında üstü yunanca yazılı başdaşlarının tapılmasını necə izah etmək olar?

Akademik İ.M.Qubkin Xəzər dənizi səthinin qalxıb-enməsinin dinamik proseslər nəticəsində baş verdiyini göstərərək, yazırıdı: "Suyun altında qalmış şəhər haqqında rəvayətlər əfsanə deyil, həqiqətdir. Bakı limanında olan kiçik bir karvansaranın 700 illik tarixi buna sübutdur. Bəs yunanlar Bakıya necə gəliblər? Bir rəvayətə görə, Makedoniyalı İsgəndər Bakını fəth etmək üçün buraya qoşun yeritmişdir. Lakin tarixdən bize məlumdur ki, Makedoniyalı İsgəndərin qoşunları Bakıya çatmayıblar. Bəs bəzi qayaların və daşların üzərində yunan dilində həkk olunmuş yazıların müəllifləri kimdir? Bunu bəzi tarixçilər belə izah edirlər: çox ehtimal ki, İran dövləti Roma və Yunanistanla etdiyi müharibələrdə əsir aldığı yunan əsgərlərini onların sənətkarlıqlarına görə məmləkətin müxtəlif yerlərində yerləşdirmişdir. Daşların və qayaların üstündə olan yazılar da heç şübhəsiz, onlar tərəfindən həkk olunmuşdur.

## Bibiheybət məscidi

Rəvayətə görə, 8-ci əsrin axır-larında Harun ər-Rəşidin təqibindən qaçmış şıələrin yeddinci imamı Müseyi-Kazımın qızı Hökumə İndiki Şıx kəndinin yerləşdiyi yerdə gizlənmişdi. Hökumənin Heybət adlı bir nəfər xidmətçisi varmış və o, Hökuməni "bibi" çağırarmış. Hökumə və Heybət ölündən sonra onları burda dəfn etmişdilər. Bir müddətdən sonra Elxani hökmdarı Qazanxan Mahmudun (1295-1304) əmri ilə Şirvanşah Axsitanın oğlu Fərruxzad qəbrin üstündə məscid ucaltmışdır. Və sonralar bu məscid Bibiheybət adı ilə ziyarətgah kimi tanınmışdır. Bununla bağlı məscidin ətrafında kənd salınmış və o, Şıx kəndi adlanmışdır. Keçmiş lərdə bu kənddə cəmi 25 həyət olmuş, yüz nəfər adam yaşamışdır. Burada yaşayanların əksəriyyəti Bibiheybət məscidinə xidmət edən şıxlardı.

Keçən əsrin axırlarında Bibiheybət məscidini ziyarətə gəlmiş bir səyyah türbənin o zamankı vəziyyətini belə təsvir edirdi: "Uzaqdan, ətrafa səpalənmiş qaya par-

çaları arxasında qalmış uzun bir minare görünürdü. Faytonumuz müəyyən bir yere çatıb dayandı. Bundan o yana daşlarınası ilə faytonda getmək mümkün deyildi. Adamlar qayaların arası ilə piyada dənizə

Bibiheybət



tərəf enməyə başladılar. Bura kənd idi. Kəndin qurtaracağındakı uçurumda dəniz sahilində Bibiheybət məscidi ucalırdı. Kəndin içi ilə keçən yolun hər iki tərəfində üstü yazılı qəbir daşları uzanırdı. Qabaqdakı alaqapının yanında bir qəbrin böyründə belində kəşkül, əlində təbərzin arıq bir dərviş bizi qarşılıyıb alaqapını göstərdi: "Buyurun içəri". Qapı daşdan səliqə ilə yonulmuş iri tağ şəklində idi. İki yoğun zəncirlərin ucları tağa bağlanmışdı. Yerdən azca hündürdə

asılı qalan bu zəncirlərə rəngbərəng əski parçaları bağlanmışdı. Dərviş bizi başa saldı ki, Bibiheybətə gətirilən qurbanı içəri apararkən bu zəncirə işaret vurmaq lazımdır. Qurbanı verəndən sonra İşarə çıxarılmalıdır. Dərvişin müşayiəti ilə içəri keçdik. İçəride də eynən gördükümüz tağ kimi bir tağ vardı. Ondan da əski parçaları asılmışdı. İrəlidə geniş meydançada kiçik bir məscid var idi. Məscidlə hasarın arasındakı sahə qəbirlərlə dolu idi. Məscid dörd künclü bina idi. Sivri günbəzi vardı. Məscidin pəncərələri daşdan düzəldilmiş şəbəkələrlə örtülü idi. Nəhayət məscidə çatdıq. Dairəvi bir tağ məscidi iki hissəyə ayıryrdı. Sağ tərəfdəki hissə Bibinin qəbri idi. İkinci hissə isə dua oxumaq üçün idi. Qarşısındaki divarda kiçik bir qapı vardı. Bu qapıdan dövrəli pilləkənlərlə minarəyə qalxırdılar. Məscidin içərisinə qırmızı xalı döşənmişdi. Tağın o tərəfindəki ikinci kiçik hissə qapqaranlıydı. Orada yalnız zəif bir şam yanındı. Orada dörd künclü hündür bir yer görünürdü, üstü qara parça ilə örtülü idi. Bu, Bibinin qəbri idi. Qədim zamanlardan

bura ziyarətgaha çevrilmişdi. Məscidin 13-cü əsrə təkərələməsi ehtimal olunur".

Sonralar – 1900-cü ildə Bakı varlılarından Dadaşov burada birinci məsciddən daha geniş və daha qəşəng bir məscid də tikdirmişdi. Buraya ziyarətə gələnlərin xatirələrindən məlum olur ki, məscidə iki yolla getmək mümkündü: Yuxarı – dağın ətəyi ilə olan çətin yol, ikinci yol isə dənizlə, Bakı limanından qayıqlarla olan asan yol. Qayıqlar məscidin ləp yaxınlığında sahilə yan alırdılar. Keçən əsrin axırlarında Xan qızı Xurşudbanu Natəvan da Bibiheybəti iki dəfə ziyarət etmişdi.

1936-ci ildə məscid hökumət tərəfindən dağıdılmış, son illərdə isə yerində yeni məscid tikilmişdir.

### Xəlfə dam harada yerləşirdi

**V**axtı ilə Bakıda Xəlfə dam adı ilə bir yer məşhur olmuşdur. Bu yer 17-ci əsrə Bakı qala divarlarından xaricdə köhnə bir qəbiristanlıqda idi. Burada tənha, kiçik bir somada Əbu Səid Əbülxeyir adını-

də fəqir bir dərviş yaşamış. A.A.Bakıxanov onun barəsində "Gülüstani-İrəm" əsərində belə yazırırdı: "Əbu Səid Əbdal yoxsul olma-



sına baxmayaraq kəramətlə tanınmış və son dərəcə əliaçiq bir dərviş olmuşdur. Bakı şəhərinin xaricində bir soməədə oturub ibadətlə məşğul idi. Azacıq olan mədaxili ilə yanına gələnləri qonaq edərdi. Sultanların fərmanları mövcibincə Şibani nefti və əkinləri onun türbəsinin məsarifinə məxsus idi. Axırda bu ölkənin vəziyyətində əmələ gələn iqtisاد nəticəsində onun məscid və mehmanxanası uçub dağılmış və ibadət olunan yer torpaq altında qalmışdır. Bu yerdə olan bir neçə ev "xəlfə dam" adı

ilə məşhurdur. Hicri 1232-ci (miladi 1827) ildə bakılı Hacı Qasım bəy Mənsurxan bəy onun qəbrini və məscidini təmir etdirmişdir".

Göründüyü kimi, Əbu Səid hələ sağlığında bakılıların dərin hörmətini qazana bilmişdi. Öləndən sonra isə Bakı şəhərini fəth etmiş sultanlar və şahların fərmanı ilə onun qəbri yanında kiçik bir ibadətxana tikdirilmiş və Şibanicın neft və əkin yerlərini onun məzarına vəqf etmişlər. Əbu Səidin ölümündən sonra onun övladları həmin qəbre mütəvəlli (idarəedən) təyin olunmuşlar. Məsələn, Şeyx Sədi, Şeyx Zəhid, onun oğlu xəlifə Şeyx Məhəmməd müxtəlif zamanlarda Əbu Səid məzarının mütəvəllisi kimi ayrı-ayrı istilaçı şahlar və sultanlar tərəfindən təyin və təsdiq edilmişlər. Türk sultani III Murad, Səfəvi hökmədarları I Şah Abbas, II Şah Abbas, şah Sultan Hüseyn Bakıda olarkən öz fərmları ilə Əbu Səid məzarının toxunulmazlığını elan etmiş, onun üçün vəqf yerləri ayırmışlar. 1499-cu ildə mütəvəlli xəlifə Şeyx Məhəmməd öldükdən sonra onun oğlu Şeyx Sədi vəqf əmlakının təzədən məzarın

sərəncamına qaytarılmasını şah Fərrux Yasardan xahiş etmişdir. Fərrux Yasar bununla əlaqədar öz fermanında belə bildirirdi: "Xeyir-dua əldə etmək məqsədilə öz xalis malim hesabına Şibani əkinəcəyini, oradakı qatı neft quyusu ilə birlikdə, Şivəlandakı beş üzüm bağı sahəsini və meşə yerini, habelə Bilgəhdəki üzüm bağı sahəsini satın alıb, abad edərək Badkubə yaxınlığında dəfn olunan rəhmətlik Şeyx Əbu Səidin müqəddəs məzarına şəriətə müvafiq qayda üzrə vəqf və açıqcasına dini mühafizəyə verdim". Həmin fərmando yerli divan və vəqf mübaşirlerinə göstəriş verilmişdi ki, onlar mütəvəllilərdən heç bir adla pul və ya məhsul toplamasınlar, vəqf qaydalarının dəyişdirilməsinə yol vermasınlar.

Əbu Səidin yaşadığı tikili görünür ki, onun axırıncı mütəvəllilərindən xəlifə Şeyx Məhəmmədin adı ilə camaat içərisində Xəlfə damı adı ilə tanınmışdır.

18-ci əsrin axırında Bakıda olmuş şair Arif Ərdəbili özünün "Fərhadnamə" əsərində Əbu Səid məscid və günbəzini belə təsvir etmişdir: "Bakı qəbiristanında insanı heyrətə gətirən bir günbəz vardır. Təpənin

üstündə tikilmiş bu bina günəş kimi uzaq-dan göz oxşayır".

Məlumdur ki, 19-cu əsrin başlanğıcında indiki "Səadət sarayı" və Urologiya xəstəxanasının yerindən başlayaraq üzü yuxarı, Respublika Prokurorluğununadək, bəlkə də ondan da bir az yuxarı bakılıların köhnə qəbiristanlığı yerləşirdi. Xəlfə Dam da təpə boyu yuxarı uzanan qəbiristanın üst hissəsində, təxminən indiki Təzə Pir məscidinin yaxınlığında imiş. 1797-ci ildə rus rəssamı Sergeyev tərəfindən çəkilmiş tabloda bu aydın təsvir olunmuşdur.

Sara xanım Aşurbəylinin "Orta əsrlər Bakışının tarixi очерки" və T.Musəvinin "Bakı tarixinə dair orta əsr sənədləri" kitablarında bu barədə geniş məlumat verilmişdir.

### **Seyid Yəhya Badkubei**

**S**eyid Yəhya Badkubei 15-ci əsrдə Bakının böyük ruhani alim və dini müdərrisi olmuşdur. O vaxtlar Qafqazın hər tərəfindən onlarca gənc dərs almaq üçün onun yanına gəlirləmiş. Seyid Yəhyanın

ilahiyyat elminə dair çox əsərləri olmuşdur. Qədim kitablarda onun adına tez-tez rast gəlmək olur. Özünün məscidi olmuşdur ki, zəmanesində "Seyid Yəhya" məscidi kimi məşhur olmuşdur.

O, 1464-cü ildə vəfat etmiş və Şirvanşahlar sarayının həyətində dəfn edilmişdir. Qəbri hazırda kənd durur.

## Xəzər dənizi

**Y**azılı qaynaqlarda Xəzər dənizinin adı ilk dəfə eramızdan əvvəl VI-V əsrlərdə məşhur coğrafiyasunas Milleettli Hekateyn tərəfindən Hirkan (indiki Gürkan) adı ilə verilmişdir. Bundan sonra tarixi qaynaqlarda Xəzərin yüzədək adına rast gəlmək mümkündür. Bu adların yaranması müəyyən tarixi şəraitlə bağlıdır. Dəniz əksər hallarda onun sahillərində yaşayan xalqların – Kaspi, Xəzər, Alban, Quz (oğuz), Türkmən və habelə qonşuluqdakı ölkə, vilayət və başqa yaşayış məntəqələrin adları ilə – Şirvan, Dərbənd, Təbəristan, Bakı və başqa adlarla ad-

landırılmışdır. Lakin bu adlardan daha çox Kaspi və Xəzər adları işlədilirdi.

Kaspi toponimi özündə Qafqaz Albaniya-



sında yaşamış Kaspi tayfasının adını eks etdirirdi. Xəzər sözü isə orta əsrlərdə Şimali Qafqazın şərqində və Volqa çayının aşağı axarında yaşamış qüdrətli Xəzər xaqanlığı yaratmış Xəzər tayfasının adından alınmışdı. Xəzərlər başqa türkdilli tayfalarla birlikdə Azərbaycan xalqının avtoqenizində mühüm rol oynamışdır. Xəzərin bir adı da Quzğundur.

## Bakı arxipelaqında hansı adalar vardı

**A**rxipelaq bir-birinə yaxın adalar qrupuna deyilir. Bakı arxipelağı da Abşeron yarımadasının cənubunda, Xəzər sularında yerləşmiş ada və bankələrdən ibarətdir. Bu ada və bankələr (bankə dənizin nisbətən dayaz yerlərinə deyilir) gəmiçilik üçün böyük təhlükə təşkil edirdi. Bunlar vulkan mənşəli olub yeraltı vulkanik qüvvələrin hərəkəti nəticəsində yaranmışdı. Bakı arxipelaqına aşağıdakı ada və bankələr daxildir: Böyük Zirə (Bakinin ruslar tərəfindən işğalından sonra adı dəyişilib Nargin qoyulmuşdur), Daş Zirə (sonralar ruslar tərəfindən Vulf adlanıb), Kiçik Zirə, Qum adası, Zənbil (sonralar dəyişib Duvanni olmuşdu. Həmin adaya bu adın verilməsi Stepan Razinin adı ilə bağlıdır. Razin öz dəstəsi ilə Volqadan Xəzərə keçdikdən sonra etraf kəndləri talan edir və əldə etdikləri qənimətləri Zənbil adasına apararaq bölüşdürürdülər. Bölüşdürmək rus dilində olduğu üçün bu ada da Duvanni adlanmağa başlamışdı). Səngi Muğan ada-

sı sonralar Svina adlanmışdı. Çigil adası Oblivna, Qara Su adası Los, Gil yaxud Xara Zirə Bulla, Çilov adası Jiloy, Pirallahi adası isə Artyom adası olmuşdur. Son illerdə hökumətin qərarı ilə bu adalara köhnə adları qaytarılmışdır. Bankələr isə bunlardır: Savenko, Bezimyanni, Kornilov-Pavlov, Makarov, Borisov, Qolovçayev və başqaları.

### Bakıda gəmiçilik nə vaxt inkişaf etmişdir

**B**akıda gəmiçiliyin inkişafı xanlıqlar dövründən başlayır. Bakı xanı Mirzə Məhəmməd birinci admirallı kimi bu işə böyük təkan vermişdi. İrandan, Orta Asiyadan ərzaq və başqa malların daşınması, İran və Orta Asiya ölkələri ilə ticarətin artması su nəqliyyatına da diqqəti artırırdı. Xüsusilə İranla Bakı arasında ticarət getdikcə artırdı. Buna görə Bakı varlıklarını bu işdə qazanc məqsədilə gəmiçiliyə qurşanırdılar. "Qafqaz və Merkuri" kimi iri gəmiçilik şirkəti yaranmışdı. Bu şirkətin dəniz kənarında, indiki Kukla Teatrının ya-

nında büyük tersanesi vardı. Bundan başqa Bayılda Dadaşov və başqalarının da gəmi təmiri zavodları açılmışdı. Xüsusi gəmi sahiberi də vardı ki, əksəriyyəti içəri şəhərdəndi. On görkəmli gəmi sahiblərindən aşağıdakıları göstərmək olar: Yusif Dadaşov, İsrafil Hacıyev, Əliabbas Dadaşov, Rəsulov qardaşları, Musa Nağıyev, Aşurov qardaşları, Məmmədəli Yusifov, Ağabala Quliyev, Şəmsi Əsədullayev, Məmmədbağır Hüseynov, H.Z.Tağıyev, Ramazanov, Əliyev qardaşları, H.B.Qafarov, Məmməd Cavadov və onun şirkəti.

Xəzərdə neftin daşınması ilə bağlı Nobel qardaşları şirkəti, Şəmsi Əsədullayev və başqaları neft daşıyan tankerlər sifariş verib Xəzərə salmışdır.

Gəmi sahibləri bir qayda olaraq gəmilərinə öz övladları və yaxud yaxın adamlarının adını verirdilər. Məsələn, H.Z.Tağıyev öz barkaslarından birinə qızı Leylanın, Hacı Hacıağa gəmilərinə oğlanları Əlekber və Ələskər, Musa Nağıyev isə gəmisinə oğlu İsmayılin adını vermişdi. "Qafqaz və Merkuri" şirkəti isə gəmilərə daha çox dövlət hakimlərinin, böyük knyazların ad-

larıını vermişdi. Məsələn, "İmperator İkinci Nikolay", "İmperatriçə Aleksandra", "Velikiy knyaz Aleksey", "Admiral Kornilov", "Knyaz Baradinski", "Velikiy knyaz Mixail" və s.

Bakıda gəmiçiliyin inkişafında 1881-ci ildə açılmış Bakı Dənizçilik Məktəbinin müüm xidməti olmuşdu. Bu məktəbin ilk müdavimləri o zamanlar Bakı limanında işləyən yaşlı dənizçilər olublar. Bu məktəbi qurttaranların çoxu sonralar adlı kapitanlar idi. Hətta içərilerində uzaq səfərlər kapitanı da vardı. Bunlardan Süleyman İsmayılovu, Məhərrəm Süleyman oğlu İsmayılovu, Hacıağa Rəcəbovu, Dərya Dadaşovu və baş-qalarını göstərmək olar. Bunlardan hər biri böyük dənizçilər sülaləsinin başçısı idilər.

Gəmiçiliyin inkişafı nəticəsində Xəzər dənizi ilə ticarət dövriyyəsi 1810-cu ildə 55 min manat olmuşdusa, 1828-ci ildə 3 milyon manata çatmışdı. 1820-ci illərdə Bakı sularında artıq 60-a qədər gəmi üzürdü.

Gəmiçiliyin inkişafı bakılıların çoxunu həmişəlik dənizlə bağlılaşmışdı. Xüsusilə İçəri şəhərdə elə ev tapmazdın ki, onlardan heç olmasa bir nəfəri dənizdə losman, bosman və ya qara fəhlə kimi işləməmiş olsun.

## Bakıda pambıq əkilirdimi


**19**-cu əsrin əvvəllərində Bakıda pambıq əkilirdi. Hətta 1810-cu ildə pambıqdan 1005 manat gelir əldə edilmişdi. Lakin məhsulu az olurdu. Bunun da əsas səbəblərindən biri Bakıda havalaların quraq keçməsi idi. Əkilən pambıq əsasən yerli Qaraqoza sortu idi. Misir sortu isə az əkilirdi. Yaxşı pambıq sortunun becərilməsində maraqlı olan Moskva toxuculuq sənayesinin görkəmli nümayəndələrin-dən olan Savva Morozov sonralar Amerikadan pambıq toxumu alıb Qafqaza və o cümlədən Bakıya göndərir. Çox keçmir ki, Amerika pambıq sortu yerli Qaraqoza və Misir sortlarını vurub aradan çıxarıır. Bakıda pambıq daha çox Şüvəlanda əkilirdi.

Bakıda pambıqcılığın inkişafı kəndlərdə culfaçıqla məşgul olanların sayını xeyli artırılmışdı. Evlərin çoxunda pambıq əyirən, bez toxuyan dəzgahlara rast gəlmək olardı. Bakıda culfaçılıq H.Z.Tağıyevin fabriki açılanadək davam edir. Ondan sonra bazarda bezin və çitin artması ilə kustar culfaçılığı daha ehtiyac qalmamışdı.

## **Qədim Bakının su kəmərləri**

**X**anlıqlar dövründə Bakını su ilə təmin edən üç kəmər vardı: 1. Şah kəməri; 2. Məmmədquluxan kəməri; 3. Hüseynqulu xan kəməri.

Şah kəməri ən köhnə kəmərdi. Şirvanşahlar tərəfindən çəkilmişdi. Bu kəmər öz başlanğıcını şəhərin cənub tərəfindəki



yaylalardan alırdı. Kəmər təxminən indiki Bakı Soveti binasının olduğu yerdən şəhərə daxil olub başlıca olaraq Şirvanşahlar sarayını su ilə təmin edirdi. Yüksek keyfiyyətli suyu varmış. Məmmədquluxan kəməri

isə öz mənbeyini cənub-qərb yaylalarından, təxminən indiki Şəhidlər Xiyabarı yerləşən Dağüstü parkın salındığı yerdə alırdı. Kəmər indiki Filarmoniyanın yerindən içəri şəhərə daxil olub qalanın qərb və cənub hissəsini su ilə təmin edirdi.

Ən güclü kəmər Şah kəməri idi. Belə ki, Bayır şəhərdə əhali məskunlaşdıqca, suya olan ehtiyac da artdıqda Şah kəmərindən Bayır şəhərə indiki Azərnəşr binasının yanına xüsusi bir boru çekildi və həmin bu yerdə su anbarı yaradıldı. Bu anbar bu yaxınlardək dururdu. Sonralar buradan da Malakan bağına su borusu çekildi. Kəmərlərdə su azaldığı zaman kəhriz üsulu ilə yeni quyular qazılıb, suları həmin kəmərlərə qatılırdı. Bununla belə su yenə çatışmırıldı. Bakıya Şollar suyu çekiləndən sonra şəhər demək olar ki, su ilə təmin olundu.

## Bakı xanları barədə hekayətlər

### 1. Mirzə Məhəmməd xan

**B**akı xanlarının tarixi təxminən XVIII əsrin ortalarından Mirzə Məhəmməd xanla başlanır.

1747-ci ildə Nadir şahın Xorasanda öz yaxın adamları tərəfindən öldürülməsi xəbəri Bakıya da çatır. Bu zaman şəhəri Nadir şahın təyin etdiyi vassal – Qələmi idarə edirdi. Əhali ondan çox narazı idi. Vergilərin sayı ildən-ilə artırdı, camaat varyoxdan çıxmışdı. Həmin illərdə Bakıda cəsur hərbçi kimi tanınmış və xeyli müddət Nadir şahın ordusunda xidmət edib qəhrəmanlıq göstermiş Dərgahqulu bəyin gənc oğlu Mirzə Məhəmməd öz ağılı və fərasəti ilə böyük nüfuz qazanmışdı. At çapmaqda, qılınc oynatmaqda ad çıxarmışdı. Daş divarlar arasına sığınmış qədim şəhərdə onu tanımayan yox idi. Mirzə Məhəmməd Nadir şahın öldürüldüyünü eşidən kimi vaxtı fövtə vermədi. Nadirin vassalı Qələmini qovub şəhərdən çıxartdı və hakimiyyəti ələ alıb

özünü xan elan etdi. Bütün şəhər əhli də onu müdafiə edib arxasında durdu.

Tezliklə Azərbaycanın başqa şəhərlərində də xanlıqlar yaradıldı.

Mirzə Məhəmməd xan Bakıda doğulduğu üçün Xəzərin vurğunu idi. Yelkənli gəmilərdə çox üzmişdü. Bakı körfəzində gəmilər inşa etmək sahəsində də təcrübəsi var idi. Xanlığı idarə etməyə başlayan, ilk növbədə gəmiçiliyin inkişafına böyük diqqət yetirirdi. Şəhərin iqtisadiyyatını yüksəltməkdə gəmiçiliyin əhəmiyyətini dərk edən Mirzə Məhəmməd Bakı körfəzindəki kiçik tərsanədə gəmiləri inşa etmək işini yoluna qoyub Xəzəryanı ölkələrlə ticarətə başladı. O, şəhərin müdafiəsini də unutmurdu. Qala divarını təmir etdirmiş, şimal və cənub tərəfdən dərin xəndeklər qazdırıb su ilə doldurmuşdu. Şimal darvazasında isə xəndəyin üstündən asma körpü saldırmışdı. Gecə düşən kimi körpü qaldırılır və bürclərdə sərbazlar keşik çəkirdilər.

Mirzə Məhəmməd xan Xəzərdə güclü donanma yaratmağa çalışır, xarici ölkələrə gedib Bakı üçün gəmilər sıfariş vermək istəyirdi. Bunun üçün kifayət qədər vəsaiti

də vardı. Bakı ətrafında neft quyularından və duz yataqlarından xəzinəyə çoxlu miqdarda pul daxil olurdu. Neftin çıxarılması işi ciddi nəzarət altında idi.

O illərdə Mirzə Məhəmməd xanın çəkin-diyi bir adam vardısa, o da Quba xanı Fə-təli xan idi. Quba xanlığı o dövrün xanlıqları içərisində ən güclüsü hesab edilirdi. Fətəli xan Dərbənd, Şamaxı, Salyan xanlıqlarını daim öz nüfuzu altında saxlayırdı. Şəki xanlığı da ondan asılı idi. Tabasaran hakimləri də onun itaətində idilər. Şamxal Tarkovski, Qaraqaytaq usmisi, Qazıqumux xanı da Rusiyadan çəkindikləri üçün ona sığınmışdılar.

Fətəli xan Azərbaycan xanlıqlarını birləşdirməyi qarşısına məqsəd qoymuşdu. Hətta belə bir fikrə düşmüdü ki, Cənubi Azərbaycan xanlıqlarını da birləşdirə bilər. Bu məqsədlə Təbrizədək gedib çıxmışdı. Lakin II Yekaterinanın işə qarışması nəticəsində Fətəli xan məqsədinə çata bilmədi.

Mirzə Məhəmməd xan Fətəli xan tərəfin-dən gözlənilən təhlükəni aradan qaldırmaq məqsədilə onun bacısını oğlu Məlik Mə-

həmmədə nişanlamaq üçün elçi göndərdi. Əslində Fətəli xanın özü də bu izdivaca razı idi. Çünkü Mirzə Məhəmməd xanın Bakının neft quyularından və duz yataqlarından böyük gəliri vardı. Beləliklə, Mirzə Məhəmmədin oğlu Fətəli xanın bacısı Xədice Bikə ilə evlənib ailə qurur.

Bir gün Mirzə Məhəmməd Məlik Məhəmmədi yanına çağırıb deyir:

– Məlik Məhəmməd, biz dənizin qırağında oturmuşuq, ancaq bircə dənə də yaxşı gəmimiz yoxdur. Balıqçı gəmiləri ilə iş aşmaz. Bize elə gəmilər lazımdır ki, düşmən üstümüzə gələndə, onun qabağına çıxa bilək.

– Məqsədin nədir, ata?

– Mən Avropaya getməliyəm. Yaxşı gəmiləri ancaq Avropanın dənizçilik ölkələrində düzəldirlər.

– Bəs burada kim qalacaq?

– Necə yeni kim qalacaq? Bəs sən nəsan?

Məlik Məhəmməd atasının ona belə etibarından gizli bir qürur duydu.

– Oğul, mən səfərə arxayın çıxacam. İran tərəfdən hələlik heç bir qorxumuz yoxdur.

Nadirin ölümündən sonra İran hələ uzun zaman özünə gələ bilməyəcək. Nigarançılığım təkcə Fətəli xandan idi ki, şükür olsun, o da bizimlə qohum oldu.

Beləliklə, Mirzə Məhəmməd oğluna xeyli tapşırıq verib xaricə gəmi sıfariş verməyə getdi.

Hələ Bakıda ikən Mirzə Məhəmməd admiral kimi ad çıxartmışdı. Çox zabitəli və tələbkər xanı camaat "atmaral" çağırırdı. Bu söz bakılıların leksikonundan indiyədək silinməmişdir.

Həmin illərdə Bakıda olmuş əcnəbi səyyahlardan Lerx yazırı ki, Bakı xanı admiral Mirzə Məhəmməd tez-tez Langertə gedir və orada onun üçün hazırlanan gəmilərin inşasına nəzarət edirdi.

## 2. Məlik Məhəmməd xan

1764-cü ildə Mirzə Məhəmməd xan ölürlər. Bundan sonra Məlik Məhəmməd xan Fətəli xanla daha da yaxınlaşır.

A.A.Bakıxanovun yazdığını görə, Məlik Məhəmməd çox adil və mərhəmətli bir

adam olub. Ancaq əslində o, iradəcə çox zəif idi. Həqiqətdə xanlığı o deyil, arvadı Xədice Bikə ilə Fətəli xan idarə edirdi.

Məlik Məhəmməd xan da Fətəli xan kimi Rusiyaya çox meylli idi. Onlarla dostluq və mehribanlıq şəraitində yaşamağı üstün tuturdu. Lakin Quba xanlığı iqtisadi və hərbi cəhətdən qüvvətləndikcə düşmənlərinin də sayı artırdı.

1774-cü ildə Dağıstanın feodal hakimləri birləşib Quba xanlığı üzərinə hücuma keçidkə və Şirvan xanı Ağası bəy də fürsətdən istifadə edib onlara qoşulduqda, Məlik Məhəmməd öz ləşkəri ilə Fətəli xanın köməyinə çatdı. Ağası bəy Fətəli xanın qüvvələri qarşısında davam gətirə bilməyib qaçıb gizləndi. Fətəli xan oradan birbaşa Dərbəndi qorumağa getdi. Xudat yaxınılığında öz rəqibləri ilə üz-üzə gələn Fətəli xanın əsgərləri əvvəlcə onlara üstün gəlib geri oturdur. Sonra Qaraqaytaq hakimi Əmir Həmzə Məmməd xan Qazıqumuxlu ilə birləşib təzədən böyük qüvvə ilə Dərbənd üzərinə hücuma keçir. Bu dəfə Fətəli xan daha davam gətirə bilməyib Salyana çəkilir. Dərbənd qalasının müdafiəsi Fə-

təli xanın arvadı Tutu Bikənin ixtiyarında qalır. O, kişi paltarı geyib qalanın mühafizəsinə başçılıq edir. Tutu Bikənin doğma qardaşı Əmir Həmzə Dərbənd qalasına dəfələrlə həmlə etsə də qalanı ala bilmir. Axırda qoşununu çəkib Bakı üzərinə hücuma keçir, Dərbəndin hayifini Bakıdan çıxməq istəyir.

Bakı qalası isə həmin illərdə alınmaz bir istehkama çevrilmişdi. Qala divarlarının qarşısına toplaşmış Əmir Həmzə qüvvələrinin bütün həmlələri boşça çıxır. Qalanın müdafiəsində Məlik Məhəmmədlə yanaşı, onun arvadı Xədicə Bikə də fədakarlıqla vuruşurdu. Həmlələrinin heç bir nəticə vermədiyini görən Əmir Həmzə geri çəkilməyə məcbur olur.

1779-cu ilin bahar günlərində birində Fətəli xan Məlik Məhəmmədə qonaq gəlir. Bakı xanı onu Qala qapısının yaxınlığında, təzəcə tikdirdiyi Xan evində qəbul edir. böyük bir sahəni əhatə edən Xan evi 101 otaqdan ibarət idi. Həyətin ortasında iri, fəvvarəli bir hovuz tikilmiş, ətrafında gülcicəklər əkilmişdi. Məlik Məhəmməd də hörmətli qonağını məhz bu həyətdə qəbul

etdi. Yerə əlvan xalılar sərilmış, yumşaq mütəkkələr düzülmüşdü. Ağacların budaqlarında ötüşən quşların səsi bir-birinə qarışmışdı. Süfrələrə hər cür nemət düzülmüşdü. Söhbət adı məişət məsələlərindən getsə də Məlik Məhəmməd Fətəli xanın sözlü adama oxşadığını hiss edirdi. Süfrə yiğisdiriləndən sonra yeznə ilə qayın tək qaldılar. Yalnız bu zaman Fətəli xan gəlişinin əsl məqsədini açıb dedi:

— Bir ildir ki, Qarabağ xanı İbrahim xanla küsülüyəm. Halbuki bu küsülülüğün heç bir mənası yoxdur. Fikirləşirəm ki, bunu belə qoymaq olmaz. Qarabağ xanlığı böyük xanlıqdır. Bilmək olmaz, dövran elə dəyişər ki, ona işimiz düşə bilər.

— İndi fikrin nədir? — deyə Məlik Məhəmməd soruşdu.

— Fikrim barışmaqdır. Gözləyirdim ki, onun özü elçi göndərər, barışarıq. Nə olar, o göndərmir, biz göndərərik.

Məlik Məhəmməd fikirləşdi ki, Fətəli xanın oğlu Əhməd xan artıq yetkin bir cavadır, yəqin onu göndərmək fikrindədir. Odur ki soruşdu:

— Əhməd xanı göndərmək istəyirsən?

- Yox, o hələ uşaqdır, oraya etibarlı, hörmətli bir adam getməlidir.
- Kimi nəzərdə tutmusan?
- İstəyirəm ki, sən gedəsən.
- Mən? – Məlik Məhəmməd təəccüb-ləndi.
- Bəli, ancaq sən. Başqasına etibarım yoxdur. Səriştəsiz adam göndərsəm, qorxuram ağızından artıq söz qaçıra, işi daha da xarablaya...

Məlik Məhəmməd başa düşürdü ki, Fətəli xan oğlunu göndərməyə çəkinir. Bilir ki, İbrahim xan tündməcəz adamdır. Ondan hər şey gözləmək olar. Ancaq bununla belə təklifdən boyun qaçıra bilmədi. Arvadı Xədicə Bikə də ərinin belə xatalı işə göndərilməsindən narazı oldu, amma qardaşının sözünün qabağında heç nə deyə bilmədi.

Ertəsi gün Məlik Məhəmməd yaraqlanıb yaxın adamlarından iki nəfərlə Şuşaya yola düşdü. Aradan iyirmi gün keçəndən sonra Məlik Məhəmmədi müşayiət etmiş atlılar qayıdır xəbər verdilər ki, İbrahim xan Məlik Məhəmmədi həbsə almışdır. Xədicə Bikə tez qardaşına xəbər göndərdi. Fətəli xan cavab məktubunda ona təsəlli verib yazdı

ki, qorxulu bir şey yoxdur, Məlik Məhəmməd tezliklə sağ-salamat qayıdaqdır.

Ancaq aylar keçir, Məlik Məhəmməddən isə heç bir xəbər gəlmirdi.

İbrahim xan Məlik Məhəmmədi iki il həbsdə saxladı. Bu müddətdə Fətəli xan İbrahim xana qarşı çox tədbirlər fikirləşsə də, heç birini həyata keçirə bilmirdi. Məlik Məhəmmədin üstündə İbrahim xanla müharibə etmək istəmirdi.

Lakin İbrahim xanın amansızlığı onun səbrini nəhayət ki tükəndirdi. O, müttəfiqləri ilə birlikdə 8 minlik qoşunla Şuşa üzərinə yürüşə başladı. İbrahim xan Fətəli xanın güclü ordu ilə gəldiğini görüb qan tökmədən Məlik Məhəmmədi azad etməyə məcbur oldu.

İki il həbsdə oturmaqdan Məlik Məhəmmədin saçları tamam ağarmışdı.

Bədəncə çox zəifləmiş Məlik Məhəmməd 1784-cü ildə kiçik yaşlarında olan oğlu Mirzə Məhəmmədin xeyrinə xanlıqdan əl çəkdi.

A.A.Bakıxanovun yazdığınına görə, Məlik Məhəmməd 1784-cü ildə Nəcəf şəhərinə

ziyarətə gedir və həmin il Bağdad yaxınlığında ölürlər.

Məlik Məhəmməd xanın Xədicə Bikədən 3 oğlu olmuşdu: Mirzə Məhəmməd, Əliqulu və Məhəmmədqulu.

### 3. Mirzə Məhəmməd xan Sani

**M**irzə Məhəmməd xan tarixdə Mirzə Məhəmməd xan Sani (yəni ikinci) kimi tanınmışdır. Xanlığa keçəndə on bir yaşı vardı. Xanlığı idarə etmək işində Fətəli xan ona qəyyum təyin edilmişdi. Mirzə Məhəmməd xan Sani üç dəfə evlənmişdi: birinci dəfə 1791-ci ildə gürcü qızı Sofiya xanımıla, ikinci dəfə 1800-cü ildə Fətəli xanın qızı Xan Bikə xanımıla, üçüncü dəfə isə 1807-ci ildə Xeyir Nisə xanımıla. Mirzə Məhəmməd xan Saninin altı oğlu olmuşdur. İki oğlu, yəni Abbasqulu ağa ilə Cəfərqulu ağa Sofiyadan, qalanları isə Xeyir Nisə xanımdan idi. Fətəli xanın qızı Xan Bikənin övladı olmurdu.

1789-cu ildə Fətəli xan gözlənilmədən xəstələndi. Səhhətinin gün-gündən pis-

ləşdiyini hiss edib Bakıya – bacısı Xədicə Bikənin yanına gəldi. Xədicə Bikə onun rəng-ruhunu görüb qorxuya düşdü.

- Fətəli, sənə nə olub?
- Heç soruşma, Xədicə. Sənin yanına ölməyə gəlmışəm.
- Bu nə sözdür deyirsən?
- Həqiqi sözümdür, Xədicə Bikə. Mən hər şeyi qabaqcadan hiss etməyə alışmışam. İndi də başa düşürəm ki, ölüm ad-dimbaaddım ardımcı gəzir.

Həmin ilin mart ayında Fətəli xan ölürlər. Bacısı və kürəkəni onu el qaydasınca Bibiheybət qəbiristanlığında dəfn edirlər. Oğlanları Əhməd xanla Şixəli xan da dəfndə iştirak edirlər. Onun qəbri bu yaxınlardək dururdu. Bibiheybət söküldən sonra onun qəbrinin başdaşı Tarix Muzeyinə gətirilib və indiyədək orada saxlanılır.

Fətəli xan ölündən sonra Bakı xanlığı içərisində ixtilaf başlanır. Bu işdə atasının ölümündən sonra onun yerinə keçmiş Əhməd xanın böyük rolü olur. Bakı xanlığının neft quyularından və duz yataqlarından alınan böyük gəlirdə gözü olan Əhməd xan Mirzə Məhəmməd xanın qardaşı Məhəmm-

mədqulu ilə gizli danışıqlar aparıb Mirzə Məhəmmədi yıxmaq üçün tədbir tökürlər. Məhəmmədqulu bu tədbirin yerinə yetiriləcəyi təqdirdə Əhməd xana böyük ənam verəcəyini vəd edir. Əhməd xan öz qoşununun bir hissəsini Salyana göndərmək adı ilə Bakı qalasının yaxınlığında pusquda saxlayıb gözləyir. Gecə hamı yuxuda ikən Məhəmmədqulu bəyin şəhərdəki adamları qala mühafizəçilərinə hücum edib darvazanı açır və qoşun içəri dolur. Qəflətən yaxalanmış şəhər mühafizəsinin əsgərləri ilə Əhməd xanın qoşunu arasında əlbəyaxa döyüş başlanır. Lakin Məhəmmədqulunun adamları şəhərdəki əsas istehkamları əvvəlcədən tutduqları üçün vuruşda qalib çıxırlar. Beləliklə, Məhəmmədqulu özünü xan elan edir və Mirzə Məhəmməd ailəsi ilə birlikdə Qubaya sürgün olunur. Qubada Fətəli xanın kiçik oğlu Şıxəli xan Mirzə Məhəmmədi himayəsi altına alır və onun üçün hətta torpaq sahəsi də ayırır.

Lakin Məhəmmədqulu xan Əhməd xana verdiyi vədi yerinə yetirmirdi, o biri tərəfdən də Əhməd xan öz yeznəsinə qarşı tutduğu işdən peşman olmuşdu. Bu dəfə

Mirzə Məhəmmədə qoşun verib onu Məhəmmədqulu xanın üstünə göndərir. Qoşun Qala divarlarına yaxınlaşdıqda Məhəmmədqulu xan şəhər əhlinin ona xəyanət edə biləcəyini düşünüb xəzinənin qapılarını açır və camaata qiymətli hədiyyələr paylayır. Onun belə səxavətindən razı qalan bakılılar şəhəri qorumaqda ona yaxından kömək edirlər. Mirzə Məhəmməd xan Qubaya qayıtmağa məcbur olur.

1791-ci ildə Əhməd xan ölürlər. Onun yerinə kiçik qardaşı Şixəli xan keçir. Onun birinci təşəbbüsü Bakı xanlığını həqiqi varisi Mirzə Məhəmməd xana qaytarmağa çalışması olur. Bu məqsədlə Bakı üzərinə qoşun yeridir. Lakin arada vəziyyət çətinləşib dəyişir. Məhəmmədqulu xanla Mirzə Məhəmməd xan Sani Bakı xanlığını iki hissəyə bölmək barədə razılığa gəlirlər. Xanlığın gəliri iki hissəyə bölünsə də əsas hakimiyyət Məhəmmədqulu xanın əlində qalır.

1792-ci ildə Məhəmmədqulu xan ölürlər. Ancaq Mirzə Məhəmməd xan bu dəfə də xanlığı ələ keçirə bilmir. Çünkü Məhəmmədqulu xan ölen kimi onun qardaşı oğlu

Hüseynqulu bəy fürsətdən istifadə edib özünü xan elan edir. Bu zaman Mirzə Məhəmməd xan Quba qoşunlarının köməyilə Bakıya yaxınlaşışb şəhəri mühasirəyə alır. Vəziyyəti belə gördükdə Hüseynqulu xan onunla müqavilə bağlamağa məcbur olur. Hüseynqulu xan şəhərdə qalır və hakimiyəti də əlində saxlayır, Mirzə Məhəmməd xan isə Balaxanıdakı qalada yaşayır. Lakin Bakı qalasından kənarda yaşasa da xanlığın əsas gəlir mənbələri onun əlində idi. 1792-ci ildən başlayaraq o, Balaxanıda, Maştəğada və Əmirhacıyan kəndlərində yaşamışdır. Oğlu A.A.Bakıxanov da Əmirhacıyanda anadan olmuşdur.

Sonralar Hüseynqulu xan Bakı xanlığının şərīkli olmasına dözə bilmir. Onu daha çox narahat edən neft quyuları və duz yataqlarından yiğilan gəlirlərin Mirzə Məhəmməd xanın əlində cəmlənməsi idi. Nəhayət Mirzə Məhəmmədi bu hüquqdan məhrum etmək məqsədilə fürsət tapıb gecə ikən bir dəstə atlı ilə Mirzə Məhəmmədin Balaxanıdakı iqamətgahına basqın edir. Mirzə Məhəmməd xanı ailəsi ilə birlikdə həbs edib Qubaya sürgün edir. Beləliklə, Mirzə Mə-

həmməd bütün xanlıq hüquqlarından məhrum edilir. Doğrudur, 1794-cü ildə Şıxəli xan Bakı xanlığını Mirzə Məhəmməd xana qaytarmaq barədə yenə təşəbbüs də olur, ancaq bu dəfə də heç bir nəticə əldə edə bilmir.

Hüseynqulu xan isə Bakıda tam müstəqil xan kimi hökmranlıq edir.

#### **4. Hüseynqulu xan**

**A**bbasqulu ağa Bakıxanov xanlığı atasının əlindən zorla almış Hüseynqulu xanı cəsur, qorxmaz bir xan kimi xarakterizə etmişdir.

1792-ci ildən başlayaraq, Hüseynqulu xan Rusiyanın himayəsinə daxil olmaq barədə danışıqlar aparır. Qafqazdakı rus hərbi qüvvələrinin iqamətgahına – Georgiyevskə elçi göndərir. II Yekatirinanın həmin ilin 19 aprel tarixli fərmanı ilə Bakı xanlığı Rusiyanın himayəsinə qəbul edilir. Anaq qeyd edilməlidir ki, Hüseynqulu xan Rusiyaya münasibətində heç vaxt sabit mövqedə durmamışdır. Vəziyyətlə əlaqə-

dar o, gah rus imperatorluğuna və gah da İran şahlığına meyl edirdi. O, Bakı xanlığı ərazisində Xəzərin sahilərini tam nəzarət altında saxlayır, güclü fırıldaların vurub sahilə çıxartdığı rus və hind tacirlərinin gəmilərini zəbt edir, onları geri qaytarır və gəmilərdəki mallara yiyələnirdi.

1795-ci ildə Bakı xanlığının Rusiya tabeliyinə keçməsi barədə təzə fərman alınır. Fərmanda deyilirdi ki, xanlıq titulu və vərəsəlik bundan sonra əlahəzrət imperator tərəfindən təsdiq edilməlidir. Daha sonra göstərilirdi ki, Qafqaz xəttinin baş komandanı ilə razılaşdırılmışdan xanlıq Rusiya tabeliyində olmayan qonşu hakimlərlə əlaqəyə gire bilməz. Sahilə vurulub çıxarılmış gəmilər isə yükleri ilə birlikdə sahiblərinə vaxtında qaytarılmalıdır.

1794-cü ildə Ağa Məhəmməd xan Qacar Cənubi Azərbaycan xanlıqlarını özünə tabe etdiydən sonra, Şimali Azərbaycana basqın etməyə hazırlaşır. Qarabağ xanı İbrahim xana məktub yazıb tələb edir ki, mənə tabe olmalı və oğlunu girov kimi yanına göndərməlisən. İbrahim xan onun tələbini rədd edir. qəzəblənmiş Ağa Məhəmməd

xan Qacar İbrahim xanın üstünə əvvəlcə 80 minlik bir qoşun göndərir. İbrahim xan isə gürcülərlə ittifaq bağlayır. Əsgəran qalası yanında İran qoşununu pərən-pərən salır. Məglubiyətin əvəzini çıxmaq üçün Qacar bu dəfə 85 minlik bir qoşunla Qarabağ üzərinə hücuma keçir. İbrahim xanın döyüşçüləri iranlıların qarşısını mərdliklə alır. Qacar Şuşa qalasını 33 gün mühasirədə saxlayır. Lakin qalaya daxil olmaq üçün göstərdiyi bütün səylər boşça çıxır. Axırda qoşunu çekib Tiflis üzərinə yeriyyir. Gürcülərin müqavimətinə baxmayaraq, şəhərin çox hissəsinə od vurub yandırır, adamları qılıncdan keçirir.

1796-cı ildə Tehran şəhərində o özünü şah elan edir. Bir ildən sonra isə təzədən böyük qüvvə ilə Şuşa üzərinə hücuma keçir. Yolüstü Şirvan xanlığını işğal edir. Nəhayət, Şuşa şəhərini böyük qüvvə və hərbi texnika hesabına işğal edir. Bu hərbi səfərdə ona qoşulmayan və ona itaət etməyən Bakı xanını Şuşaya çağırtdırır. Hüseynqulu xanın ruslarla əlaqə saxlaması onu çoxdan narahat edirdi. Bu barədə A.Bakıxanov belə yazırıdı: "Hüseynqulu xan

Ağaməhəmməd şahın hüzuruna gələrək, öz itaətkarlığını bildirmişdi. Lakin o, ruslara meyl etdiyi üçün yaxşı qarşılanmamışdı. Əgər 12 may səhəri gün doğandan sonra şah öz saray xidmətçilərindən iki nəfər tərəfindən öldürülməsəydi, məlum deyildi ki, Hüseynqulu xanın taleyi necə olacaqdı".

Ağa Məhəmməd şahın ölüm xəbərini eşitdikdə Mirzə Məhəmməd xan tez Qubadan Bakıya gəlir. Lakin özünü Bakıya ondan qabaq çatdırmış Hüseynqulu xan qalada möhkəmlənib, şəhəri qorumağa başlayır. Mirzə Məhəmməd xanın cəhdini bu dəfə də nəticəsiz qalır.

General Pavel Sisianovun Qafqaza baş komandan təyin edilməsi ilə Qafqazın, o cümlədən Azərbaycanın işgal edilməsi daha geniş vüsət alır. O, Qarabağ, Şəki, Gəncə və Şirvan xanlıqlarını işgal etdikdən sonra Bakıya səfər edir.

1806-cı ilin soyuq fevral ayı idı. Sisianovun qoşunları Bakıya çatıb, şəhərin qala qapısı yaxınlığında – Naxır bulağında düşərgə salır. Sonra Sisianov öz yavəri polkovnik Eristov vasitəsilə Hüseynqulu xana 8 maddədən ibarət ultimatum göndərir,

hamı dayanıb, Eristovun cavab gətirəcəyini gözləyirdi. Nəhayət, Eristov Hüseynqulu xanın nümayəndəsi ilə birlikdə şəhər darvazasından çıxır. Hüseynqulu xanın elçisi əlində tutduğu duz-çörəklə və şəhərin açarları ilə Sisianova yaxınlaşır. Sisianov açarları geri qaytarıb, lovğalılıqla deyir:

– Mən istəyirəm ki, açarları mənə Hüseynqulu xanın özü təqdim etsin.

Elçi geri qayıdır. Lakin bu dəfə Sisianov Hüseynqulu xanı çox gözləməli olur. Nəhayət, Hüseynqulu xan öz möiyyəiti: İbrahim bəy, Qasım bəy, Kərim bəy və başqaları ilə birlikdə qaladan çıxıb yaxınlaşır, açarları rus generalına təqdim edərkən qəflətən gülə açılır və Sisianov yıxılır. Onun öldürülməsi ilə qala bürclərindən yaylım atəşinin açılması bir olur. Eristov öldürülür, təkcə silahlı kazak aradan çıxıb, özlərini qoşuna çatdırır. Hüseynqulu xanın adamları Sisianovun başını kəsir və İrana, Fətəli şaha hədiyyə göndərirlər. Başsız cəsədi isə qala qapısının ağızında basdırırlar. O, ayaq tapdağı olur.

Bakı həmişəlik Rusiyaya ilhaq edildikdən sonra Sisianovun sümükləri çıxarılıb, qala


kapısının yanında yenicə tikilmiş Nikolay kilsəsində dəfn edilir. Sonralar Qafqazın yeni baş komandanı Markiz Pauliçinin əmri ilə Sisianovun sümükləri Tiflisə aparılıb, Sion kilsəsində dəfn edilir.

1806-cı ilin iyununda general Bulqakovun komandanlığı altında rus qoşunları Quba xanlığını işgal etdikdən sonra Bakı istiqamətində irəliləyirlər. Havalar bərk isti keçdiyindən qoşun yolboyu tez-tez düşərgə salırırdı. Axırıncı düşərgə Beşbarmaq dağının ətəyində idi. Buradan Bulqakov Hüseynqulu xana məktub göndərib, təslim olmayı tələb edir. Hüseynqulu xan qorxuya düşür. Düşünür ki, Sisianovu öldürdüyü üçün ondan dəhşətli intiqam alınacaqdır. Ona görə qoşun hələ şəhərə yaxınlaşmadan böyük bir köçlə – səkkiz arvadı, beş oğlu və 17 qızı ilə İrana yollanır. Həmin il sentyabr ayının 3-də Bakı Rusyanın tərkibinə daxil edilir.

## Bakının birinci gerbi nə vaxt yaranıb

**B**irinci Pyotrun hakimiyyəti dövründə Rusyanın ayrı-ayrı regionlarında məskən salmış hərbi hissələri ərzəqlə təchiz etməyi asanlaşdırmaq məqsədilə ordu hissələrinin düşdürü şəhərlər üçün xüsusi gerblər yaradılmışdı.

Məhz həmin illərdə də Bakı şəhərinin ilk gerbi yaradılmışdı. Bu gerb dörd hissədən ibarət bir lövhə idi. Gerbin yuxarıdakı sol hissəsində bir pələng rəsmi təsvir edilmişdi. Bu, vaxtıyla Binə kəndi düzənliyindən (bu düzənliyə Təmənis düzü deyilir) başlayaraq, bir tərəfdən Maştağadək, cənub tərəfdən isə Zirəyədək uzanan tuğay meşələrində vəhşi heyvanların



mövcudluğuna işaret idi. Yuxarı sağ tərəfdəki hissədə isə rəsm edilmiş torpaqdan çıxan üç qaz şırnağı bu torpaqların odlu, yanar olduqlarını göstəirdi. Aşağıda sağ tərəfdəki hissədə lövbər təsvir olunmuşdu. Bu, Bakı əhlinin dənizçiliklə məşğul olduğunu işaret idi. Aşağıdakı sol hissədə isə yüksülü dəvə təsviri vardi. Dəvənin yükü üstündə çiçəkləmiş bir zəfəran soğanı rəsmi vardi. Bu da dəvənin Bakıda yeganə nəqliyyat vasitəsi olduğunu və Bakıdan daşınan yükün əsasən zəfəran olduğunu bildirirdi. Dəvə üstündə zəfəranın çiçək açması isə göstəirdi ki, zəfəran soğanı vaxtı çatanda torpaqsız və susuz da çiçəkləyə bilər.

Bakının ikinci gerbi isə 80-ci illərdən sonra Bakıda Dumanın fəaliyyəti zamanı yaradılmışdı. Bu, lövhə üzərində rəsm edilmiş üç alovdan ibarət idi. Üçüncü gerb isə bizim günlərdə yaradılmışdır ki, bu da lövhə üzərində beş dəniz ləpəsi üstündə üç alovdan ibarətdir.

## Xanım karvansarası

**M**əlumdur ki, Abbasqulu ağa Bakıxanovun oğlu olmamışdır. Onun iki kızı olub. Bu qızlardan biri, yəni Nisə Bəyim Cəfərqulu ağanın oğlu Həsən ağaya, o biri kızı Tuğra xanım isə Cəfərqulu xanın kiçik oğlu Əhməd ağaya ərə getmişdir. Cəfərqulu ağa da Abbasqulu-nun doğma qardaşı idi. Tuğra xanım de-yildiyinə görə şair olub. Firudun bəy Köçərli onun şerlərindən iki misra nümunə də göstərmişdir:

*Tuğra xanimam, aləm ara əzizəm,  
Abbasqulu ağa qızı, Zəhraya kənizəm.*

Tuğra xanım əri ilə köhnə Bakının Əli Bayramov, indiki Təbriz Xəlilov küçəsində yaşayıblar. İndi beşmərtəbə adlanan binanın yerində o zaman böyük bir karvansara vardı. Həmin karvansara Tuğra xanımındı. Onun adı ilə də həmin karvansara Xanım karvansarası adlandırılmışdır.

## **“İçəri şəhər” və “Bayır şəhər” sözləri nə vaxt yaranıb**

**H**amiya məlumdur ki, əsl qədim Bakı – İçəri şəhərdir. Ta qədimdən daş hasarlara alınmış bu şəhər ərazi etibarilə əvvəl necə olubsa, elə də qalıb




Foto Tərtər Məmmədov.

(21,5 hektar). Əhalisi çox olmasa da ildən-ildə artırıldı. Bəs bu camaat harada yerləşirdi? Məsələ orasında idi ki, təzə binalar heç zaman boş sahədə deyil, köhnə binaların üstündə tikilirdi. Axır zamanlarda

aparılan qazıntılar bunu bir daha sübut edir. Təzə binalar tikildikcə küçələr getdikcə daralır, həyatlılar o qədər kiçilirdi ki, adı bir zibil qutusu qoymaq üçün yer tapılmırıldı. Hər bir qarış torpaq qızıl qiyməti ilə ölçülürdü. Çoxu həyatlarını küçələrin hesabına heç olmasa bir arşın genişləndirməyi qənimət sayırdı. Bunun nəticəsində qədim şəhərdə elə küçələr vardı ki, oradan iki adam yanaşı keçə bilmirdi.

1859-cu ildə məşhur Şamaxı zəlzələsin-dən sonra quberniya mərkəzinin Bakıya köçməsi və Bakı quberniyasının yaradılması ilə vəziyyət daha da ağırlaşdı. Onsuz da çox darısqal şəraitdə yaşayan Bakıda quberniya idarələri və məmurları üçün yer tapmaq şəhər hakimlərini çıxılmaz vəziyyətə salmışdı. O illərdə şəhərdə mənzil məsələsi heç zaman belə böhrana tutulmayışdı. Şəhərdə ikimərtəbəli, üçmərtəbəli və bəzən dördmərtəbəli binaların tikilməsi ilə də məsələ həll olunmurdu. Belə şəraitdə qala divarlarından xaricə, yəni forşadta çıxməq fikri meydana gəldi. Əhalidən heç kəs qala divarlarından xaricə çıxməq istəmirdi. Basqınlardan çəkinirdilər. Xüsusilə

varlı təbəqə darısqal küçələrdə, keçilməz döngələrdə yaşamağı forşadtda yaşamadan üstün tuturdular. Belə halda əhalinin zorla qala divarlarının xaricinə köçürülməsi başlandı. Lakin camaat istəsə də, istəməsə də zaman öz işini görürdü. Ölkədə neft sənayesinin sürətli inkişafı, iri ticarət mərkəzlərinin yaranması, bankların meydana çıxması forşadtda böyük inşaat işlərinin başlanmasına səbəb oldu. İri, əzəmetli binalar ucalır, hündür yaşayış binaları tikilirdi. Tikilən hər binanın ətrafında yaşıllıqlar da salınırdı: bir sözlə, qala divarlarından xaricdə əsl müasir tipli kapitalist şəhəri yaranırdı. İçəri şəhər və Bayır şəhər məfhumlarının da yaranması məhz bu dövrə təsadüf edir. Qala divarları içərisində qalmış şəhər İçəri şəhər, qala divarlarından kənardə yaradılmış yeni şəhər Bayır şəhər adlanmağa başladı.

## Bakıda Azərbaycan dilində ilk qəzet

**B**akıda Azərbaycan dilində çap edilmiş ilk qəzet "Əkinçi"dir. İlk sayı 1875-ci ildə çap edilmiş və 1877-ci ilədək davam etmişdir. Qəzeti banisi və redaktoru Həsən bəy Zərdabi idi. Böyük manə və çətinliklərə baxmayaraq o, Türkiyədən şrift gətirib qəzeti çap etməyə başlayır. Bu işdə ziyalilar da ondan öz köməklərini əsirgəməmişdilər. Xüsusilə general-mayor Abdulla ağa (A.A.Bakıxanovun qardaşıdır) Həsən bəyi bu işə daha da həvəsləndirmiş və qəzeti çapına maddi və mənəvi kömək etmişdir. O, 1875-ci il 19 iyunda Qubadan Həsən bəyə yazdı: "Sizə başladığınız bu işdə müvəffəqiyyət dileyirəm. Doğrudur, ilk əvvəller bəzi uğursuzluqlar olacaqdır. Bundan ötrü ruhdan düşməməli, həmişə olduğu kimi bu xeyirli işi davam etdirməlisiniz".

Abdulla ağa "Əkinçi" qəzetiçinin çapına icazə alınmasında yerli hakimiyyət orqanları vasitəsilə əlindən geləni etmişdi.

O dövrdə Azərbaycan mürəttibləri yox idi. Buna görə Həsən bəy erməni Mina-

sovı işə qəbul edir. 1877-ci ildə Minasov Həsən bəyə zərbə vurur. Bu barədə Həsən bəy belə yazırırdı: "Bir gün Nəcəf bəy Vəzirovun məqaləsini ki, Moskvadan göndərmişdi, vermişdim düzülməyə. Məqalədə bir dərviş bazarda, dükanların qabağında qəsidələr oxuyub onları elm, təhsil etməyə çağırırdı. Qəzet çap olunub yayılandan sonra qubernatorun əmrinə görə qəzeti bağlayıb, məni istədilər. Getdim gördüm ki, mənim Minasovum ordadır. Qubernator buyurdu ki, Minasov deyir ki, dərvişin sözlerinin qeyri mənası var. Ona görə qəzeti bağlayıb sənə hökm edirəm ki, bir qeyri nömrə çap edəsən. Cavab verdim ki, qeyri nömrə çıxarda bilmərəm. Mən gedəndən sonra qubernator özü bir nömrə çıxardıb payladı. Mən təvəqqə elədim ki, dəxi mənim adımdan qəzet çıxarmasınlar".

Minasovun satqınlığından sonra Həsən bəy təqib olunmağa başlayır. Hətta dərs dediyi gimnaziyanın direktoru Həsən bəyə deyir ki, sərdarın əmrinə görə o, Yekaterindara müəllim getməlidir. Həsən bəy bundan imtina edir. Ərizə verib işdən çıxır. Qəzet də bağlanır. Həsən bəy işsiz qalır.

Həmin günlərdə "Bakinskaya izvestiya" qəzetinin 1878-ci il 29 noyabr tarixli 85-ci sayında belə bir elan dərc edilmişdi: "Bakı real məktəbinin müəllimi Həsən bəy Məlikov 20 yanvarda istefaya çıxaraq işlər müdürü, kontorçu, müəllim və sair bunun kimi vəzifələrdə işləmək üçün yer axtarır".

Erməni Minasovun vurduğu zərbə belə nəticələnir.

Həsən bəy şəhərdə özünə layiq iş tapmadığından Zərdaba qayıdır. Yalnız 1878-ci ildə Dumaya seçkilər ərəfəsində Bakıya dönür.

## Bakı Dəmir yol vağzalı

**B**akı Dəmir yol vağzalı 1884-cü il yanvarın 10-da açılıb. Onun tutduğu sahə üzüm bağı imiş. O zaman üzüm bağları bu yerdən başlayıb, Şmidt zavodunun yanındakı yoxuşadək uzanırmış. Yoxuşun ən yuxarı hissəsi isə Salxımüstü adlanırmış. Mavritan üslubunda tikilmiş vağzalın layihəsini professor Bruni vermişdi.

## **Qanlı təpə hardadır və o nə üçün belə adlanır**

**M**əlum olduğu kimi, Səfəvilər dövründə Azərbaycanın əyalət və mahalları şah tərəfindən təyin edilmiş bəylərbəyilər tərəfindən idarə olunurdu. Şəhər sultanları da onlara tabe idilər. Həmin illərdə Bakı xanlarının ulu babası Dərgahqulu bəy Bakı şəhər sultanını öldürərək bütün hakimiyyəti öz əlinə keçirmiş, özünü hətta xan elan etmişdi. Abbasqulu ağa Bakıxanovun yazdığını görə, Dərgahqulu bəyin hökumət iqamətgahı Maştağada yerləşirdi. Sonralar Dərgahqulu bəyin hökmənlilik dairəsi o qədər genişlənir ki, İran şahı onun hakimiyyətini təsdiq etməli olur.

Həmin illərdə dağıstanlı Hacı Davud bəylə Surxay bəy Bakını ələ keçirməyə can atırlılar. Onların bu qəsbkarlıq niyyətləri birinci növbədə sünnilik etiqadı ilə bağlı idi. Bakıda yaşayanların əksəriyyəti şia olduğunularından Dağıstan knyazlarının gözlərində qatı düşmən idilər. A.A.Bakıxanov yazırkı ki, Davud bəylə Surxay bəy Bakını tutmaq isteyirdilər. Lakin Dərgahqulu bəy

Dağıstan qoşunlarının qala divarlarına yاخنلاشماجاً calışdıqlarını eşidib düşməni yaxına buraxmadı. Qalanın bir ağacliğında pusquda durub dağıstanlıları hazırkı Bakı-xanov küçəsinə qalxarkən Səməd Vurğun küçəsinin sağ tərəfində qalan təpənin üstündə qarşılıdı. Qanlı döyüşlər getdi. Dərgahqulu bəyin qoşunları dağıstanlıları qılıncdan keçirdilər. Qoşunun ancaq kiçik bir hissəsi qaçıb canını qurtara bildi. O vaxtdan bu təpə Qanlı Təpə adlanır.

### **Sisianova abidə şəhərdə harada qoyulmuşdu**

**1** 922-23-cü illərədək indiki Azərnəşr binasının yerində keçmişdən qalmış bir sütun (obelisk) ucalırdı. O, Bakını işgal etmək istərkən Bakı xanı Hüseynqulu xanın adamları tərəfindən öldürümüş knyaz Sisianovun xatirəsinə ucaldılmışdı. Onun bu yerdə qoyulması təsadüfi deyildi. Çünkü knyaz məhz bu yerdə öldürülmüşdü. Üçbucaq şəklində olan bu obelisk o zaman Bakının varlı ermənilərin-

dən olan Tomas Ayvazovun pulu ilə hazırlanmışdı. Obeliskin üstündə lüləsi aşağı dikilmiş tüfəng və ucu aşağı tərəf tuşlanmış xəncər həkk olunmuşdu. Abidənin üstündə bir tərəfdə "Obelisk 1846-cı ildə knyaz Mixail Semyonoviç Voronsovun canişinliyi dövründə açılmışdır", o biri tərəfində isə "Vətəndaş Tomas Ayvazovun səyi və ianəsi ilə" sözləri yazılmışdı.

1923-cü ildə Bakıda "İsmailiyyə"nin böyründə Sabirə heykəl qoyularkən bu obelisk dağıdılmış və daşlarından istifadə edilmişdi.

## Təzəpir məscidi

**B**akının ən əzəmətli məscidlərin-dən biri Təzəpirdir. Bu məscidi məşhur Aşurbəyovlar nəslindən olan Nabat xanım tikdirmişdi. Nabat xanım neft mədənləri sahibi və ticarətlə məşğul olan Rzayevin arvadı idi. Əri öləndən sonra Nabat xanım onun təsərrüfatını bir kişi kimi məharətlə idarə edirdi. Təzəpir şəhərin yuxarı hissəsində, görkəmli dərviş Əbu Səi-

din qəbri olan yerdə tikilmişdi. Nabat xanım məscidin əzəmetli olmasına üçün dövrün tənindiməş memarlarından olan Zivər bəyi İstanbul və Qahirə şəhərlərinə göndərmişdi ki, oradakı məscidlərin arxitekturası



ilə tanış olsun. Zivər bəy qayıdanın dan sonra tərtib etdiyi layihə əsasında 1905-ci ildə binanın inşasına başlayır. Məscid günbəzinin layihəsini görkəmli polşalı memar Skibinski vermişdi. Məscidin əzəmetli alınması üçün Nabat xanım və onun oğlu Hacı Abbasqulu ağa Rzayev əllərindən gələni etmiş, vəsaitə qənaət etməmişdilər. O dövrdə məşhur olan ustad bənnaları: Məmməd Hənifə, Hacı Xeyrulla, Hacı Abbas və başqalarını dəvət etmişdilər. Məscidin daxili tərtibatı məşhur ustalar Kərbəlayı Sadıq ilə Kərbəlayı Məcidindir. Məscidin tikilişi zamanı H.Z.Tağıyev və Nabat xanımın ya-

xın qohumu Əjdər bəy Aşurbəyov tək qadın olduğu üçün ona öz köməklərini təklif edirlər. Nabat xanım hər ikisinə minnətdarlıq edərək məscidi yalnız öz qüvvəsi ilə başa çatdıracağını bildirir. 1911-ci ildə məscid tikilib başa çatdırılır.

Nabat xanım və oğlu Abbasqulu ağa oləndə hər ikisi məscidin həyətində dəfn edilmişlər. Bu məsciddən başqa Nabat xanım şəhərin bir neçə yerində yaşayış binaları da tikdirmişdi.

## Tatlar Bakı kəndlərində

**B**əzi məxəzlərdə Bakı kəndlərinin bütövlükdə tat kəndləri olduğu qeyd edilir. Əlbəttə, bu səhv fikirdir. "Bakı kəndlərinin çoxunda tatlar yaşıyr" deyilsəydi, daha doğru olardı. Tatlar heç zaman yerli əhali olmamışlar. Onlar gəlmə idilər. Kimdi tatlar? Onlar İrandilli tayfa idilər. Dördüncü əsrдə Sasani hökmdarları tərəfindən Azərbaycana göndərmişdilər ki, İranın şimal sərhədlərini köçəri türk tayfalarından qorusunlar. Onlar da Azərbay-

cana gələndən sonra şəhərlərdə qalmayıb kəndlərdə yerləşmişdilər. Köçəri həyatları ilə fəxr edən azəri türkləri himayəyə aldıqları bu tayfanı tat adlandırdılar. Tatlar pozuq fars dilində danışırıldılar. Onlar çalışırıldılar ki, düşdükleri yerin əhalisini öz təsirləri altına alınlardı. Bəzi kəndlərdə buna müvəffəq də olmuşdular. Lakin yerli azəri türkləri əksər hallarda üstün gələrək onların özlərini türkləşdirirdilər. Lakin o yerə ki, tatlar böyük kollektiv şəklində düşmüşdülər, öz dil və ənənələrini hifz edib saxlaya bilmişdilər. Məsələn, Suraxana, Balaxana, qismən Maştəğa, Qala kəndləri əvvəllər tatların təsirinə qapılmışdılar. Bu kəndlərdən Maştəğa və Qala tezliklə onların təsirindən çıxa bilmış, tatların özlərini türkləşdirmişdilər. İndi bu kəndlərdə tək-tük qocalar tapmaq olar ki, tat dili bilirlər. Balaxana və Suraxana kəndləri isə hətta bu günədək tatların təsirindən xilas ola bilmirlər. Balaxanalı uşaqların çoxu bu yaxınlaradək məktəbə gedəndən sonra Azərbaycan dilində sərbəst danışa bilirdilər. Tatlar nəinki azərbaycanlıları, habelə Bakıda yaşayan erməni və lezgiləri də tat-

laşdirmişdilar. Mən 1946-cı ildə Mərəzədə bir erməni ailəsinin bir-biri ilə tat dilində danışdıqlarının şahidi olmuşdum. 1917-ci il məlumatına görə o zaman Azərbaycanda 70 min tat yaşayırmiş. İndi isə onların sayı həddindən artıq dərəcədə azalmışdır. İndi keçmiş tatlar Azərbaycan dilini özlərinin doğma dili hesab edirlər. Rayonlarda, xüsusilə Qubada dağ yəhudiləri və Lənkəranda talişlar isə indi də tat dilində danışırlar.

## **Quba və Kömür meydanları**

**Ş**əhərin ən tanınmış meydanları idi. Bakı kəndlərindən, Quba və Şamaxı tərəfdən gələn yollar bu meydanda birləşirdi. Kəndlərdən gələn araba və başqa nəqliyyat vasitələri, Quba və Şamaxıdan gələn öküz arabaları əsasən yüklerini bu meydanda boşaldırdılar. Bakı kəndlərindən adətən göyərti, yer-yemiş, Qubadan isə alma-armud və başqa meyvələr gətirilərdi. Meydanın ortasında taxtadan kiçik dükanlar düzəldilmişdi. Sübhün



gözü açılandan ta axşam düşənədək bu meydanda qızğın alver gedirdi. Qış aylarında Türkmənistandan gətirilən Cərco qovunları dükanların qabağında asılırdı. Meydanda ayaq basmağa yer olmazdı. Buradan keçən konkaların camaatı xəbərdar etmək üçün çaldığı zənglərin səsindən qu-laq tutulurdu.

Kömür meydanı isə şəhərin Şamaxı yolu adlanan yerində salınmışdı. Bu meydan rəsmən Voronsov meydanı adlansa da camaat onu Kömür meydanı kimi tanıydı. Dəvə karvanları ilə gətirilən kömür kisələri burada satıldığından meydanın adı belə qalmışdı.

## Zərgərpalan

**B**akının Vidadi küçəsi ilə Çingiz Mustafayev küçələrinin arasındakı kəsikdə Zərgərpalanı yerləşir. Keçmiş zamanlarda bu küçənin hər iki tərəfindəki dükənlərdə zərgərlər qızıl və gümüşdən zərif bəzək əşyaları hazırlayırdılar. İndi bu zərgər dükənlərindən heç bir əsər qalmamışdır. Lakin küçənin bu kəsiyi indiyədək Zərgərpalan adlanır. Vaxtı ilə bu dükənlərdə çalışanlardan demək olar ki, hamısı öz dünyalarını dəyişib. Bu mahir zərgər-ustaların hazırladıqları qızıl bəzək əşyaları isə bu günədək Avropanın muzeylərində nümayiş etdirilir. Bəzək əşyaları bunlardan ibarət idi: üzüklər, sırgalar, boyunbağılar, bilərzik və qolbaqlar, medalyonlar və s. Üzüklər cürbəcür olurdu: gül üzük, təkqaş üzük, paxlava üzük və s. Qolbaqlardan gül qolbaq, paxlava qolbaq, boyunbağılarından hil, medalyon və s., sırgalarдан şəbekeli sırga, piyalə zəng, şar sırga, üçdüymə, dörddüymə və s.

Bəzək əşyalarının əksəriyyəti şəbekə üsulu ilə hazırlanardı. Bu sahədə usta zə-

gərlər demək olar ki, möcüze yaradırdılar. Tük nazikliyində qızıl tellerdən elə zərif, ince şəbekələr düzəldirdilər ki, onların insan əli ilə yaradıldığına heç cür inanmaq olmurdu. Belə zərif şəbekələri bəzən adı gözlə görmək də mümkün olmurdu. Zərəbin lazımdı ki, onların hörümçək toruna bənzeyən zərifliyini görə bilesən. Hazırlanan hər əşya demək olar ki, bir xariqə idi. Bəzən bu ince və zərif bəzək əşyalarının üstüne əlvan minalardan məharətlə bəzək də vurulurdu.

Ən görkəmli, mahir zərgərlərdən bəzilərinin adlarını çəkmək olar: Kar Salman, Nəcəfqulu, Yekə Salman, Məmmədtağı Məcidov, Əzizağa Tağıyev, Əsəd, Mikayıl, Yəhya, Ləzgi Rəsul və başqaları. Keçmiş zərgərlərin işini bu gün gənc nəsil davam etdirir.

Xalq bu ağır və zərif peşə sahiblərini həmişə yüksək qiymətləndirib. Birisi ağır və çətin bir işi hasilə gətirəndə onun işini belə qiymətləndirirlər: "Əsl zərgər işi görmüşdür".

Hazırda Zərgərpalanın yerleşdiyi Qasım İsmayılov küçəsi bütövlüklə – yəni başdan-

ayağa Zərgərpalan adlanır. Əlbettə, bu səhvdir. Çünkü Zərgərpalan ancaq bir kvar-talda yerləşirdi.

## Bakıda Duma nə vaxt yaradılıb

**R**usiyada şəhər özünüidarə or-qanlarının, yeni dumaların və bələdiyyə idarələrinin yaradılması barədə rus imperatoru 1870-ci il 16 iyun fərmanını verdi. Həmin fərmana əsasən, Rusyanın bütün iri şəhərlərində bələdiyyə idarələri təşkil olundu və dumaların yaradılması seçkilərinə başlandı. Bakıda isə bu fərman ancaq səkkiz il sonra həyata keçirilməyə başlandı. Bunu da onunla izah edirdilər ki, guya qeyri-millətlər özlərini idarə etməyə hələ qadir deyillər.

Yalnız 1878-ci ildə Bakıda Dumaya seçkilər başladı. İlk Dumaya 72 nəfər, sonralar 75 nəfər üzv seçilmişdi. Duma üzvünə o zaman "qlasnı" deyilirdi. Fərmana görə, azərbaycanlıların sayı Duma üzvlərinin ümumi sayının yarısından çox ola bilməzdi. Dumaya yaşı 25-dən yuxarı olan, daşınmaz

əmlak sahibləri və ya 1500 manatlıq məbləğdə ticarət və sənaye müəssisələrinə malik şəxslər seçilə bilərdilər. Bələdiyyə idarələri icraçı, Duma isə qanunverici orqan hesab edilirdi. Şəhər təsərrüfatının qurulması üçün Duma qərar verir, bələdiyyə idarəsi isə bu qərarı yerinə yetirirdi.

O zaman Həsən bəy Zərdabi və müəllim Həbib bəy Mahmudbəyov da Dumaya qlasını seçilmişdilər. Onlar əmlak sahibi kimi deyil, başçısı ölmüş varlı ailələrin qəyyumu kimi seçilmişdilər. Fərmanda varlı ailələrinə qəyyumlarının Dumaya seçilə biləcəyinə icazə verilirdi. Bakı Duması əvvəllər indiki Gənclər meydanında olan (indi bu mülkün yerində bağ salınmışdır) sonralar, yəni 1905-ci ildə onun üçün indiki İstiqlaliyyət küçəsindəki binaya (həzırkı Bakı Sovetinin binası) köçmüdü. Fərmanın verilmiş olduğu tarix də – yəni 1870-ci il onun fasadına həkk olunmuşdur. Bəziləri səhv salaraq bu tarixi binanın tikilməsi tarixi kimi başa düşürlər.

Dumanın iclasları rus dilində aparılırdı. Buna görə rus dilində danışa bilməyən qlasınlar icaslarda çox zaman mürgü vu-

rurdular. Həsən bəy Zərdabi isə icaslarda tez-tez çıxış edərək şəhərdəki qanunsuzluğunu, nətəmizliyi, rüşvətxorluğu kəskin tənqid edir, şəhərdə yeni məktəblərin açılmasını, kasıb uşaqlarının pulsuz oxudulmasını, ümumiyyətlə, maarif işlərinə ciddi kömək etməyi tələb edirdi. Rus dilində müntəzəm çıxış edənlərdən biri də qlasnı Rəsulov idi.

Bakı varlılarından H.Z.Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Əjdər bəy Aşurbəyov, Ağabala Quliyev və başqaları bütün dövrlərdə həmişə qlasnı seçilirdilər.

## Kərpicbasan şəhərin hansı tərəfindəymış?

**A**zad Azərbaycan qadını heykəlinin sağ tərəfindən başlayıb üzündəki Mərkəzi kolxoz bazarına tərəf uzanan geniş bir sahədə vaxtı ilə kərpicbişirən karxanalar olub. Bununçun ora Kərpicbasan məhəlləsi adlanırmiş. Şəhərdə gedən tikintiyə kərpic əsas etibarilə buradan daşınırdı. İyirminci əsrin əvvəllərində isə

artıq bu kərpic karxanalarından heç bir əsər qalmamışdı. Onlar şəhər kənarına köçürülmüşdü.

### “Volçı Vorot”

Kəçmiş zamanlardan indiki Təzə qəbiristanlığına enən enişin yuxarı hissəsinə – Qaradağ rayonunun başlanğıcına ruslar tərəfindən “Volçı Vorot” adı verilmişdi. Bu nə ilə əlaqədar idi, yəni bu sözün mənası nə idi? Vaxtı ilə Bakıda olmuş fransız yazılıçısı A.Düma “Volçı Vorot”da olmuş və bu yeri təsvir etmişdir. Onun yazdıqlarından məlum olur ki, dağın sinəsində küləklərin döyəcləməsi nəticəsində böyük bir dəlik açılmışdı. Aşağıdakı düzənlilikdən külək əsərkən bu dəlikdən keçdikcə dəhşətli səs çıxarırmış. Elə bil onlarca canavar ağızbağıza ulayırlar. Elə buna görə də bu dəlikli dağa rusca “Volçı Vorot” adı verilmişdi. Lakin sonralar axır zamanlar bu dəlikli dağ uçurulmuş və dərəyə yol açılmışdı. İndi qəbiristanlığına enən bu dağətəyi yol da o zaman salınmışdı.

Hazırda "Volçı Vorot"un yeri Qaradağ rayonunun başlanğıc nöqtəsidir. Bakılılar qabaqlar mayın ikisini keçirmək üçün buraya toplaşardılar. Lakin burada ilanlar çoxaldığından bu yer də tez unuduldu. Azərbaycanlılar da bu yeri rus ifadəsi ilə "Volçı Vorot" adlandırırlar.

### **Pirvənzəri harada olub**

**I**ndiki Elmlər Akademiyasının Rəya-sət Heyətinin binası yerində vaxtı ilə iri bir daş olub. Bu daşın adı Pirvənzəri idi. Bakı arvadları onu bir vaxt pirə çevirmişdilər. Guya doğmayan arvadlar onu zi-yarət edəndən sonra uşağa qalırlarmış. Başqa vaxtlarda isə bu daşın olduğu yer qadınlar üçün gəzinti yeri olmuşdu. Yuxarıdan dağ ətəyi ilə Bibiheybətə ziyarətə gedən arvadlar burada dincəlmək üçün düşərgə salarlarmış. Deyilənə görə, burada ciyər kababı bişirmək bir dəb imiş.

## Ələkbər Fərrux

**Ə**srimizin əvvəllərində Orta Asiya-da, Rusyanın bir sıra şəhərlə-rində mahir heyvan təlimatçısı kimi tanınmış Ələkbər Fərrux bakilidir. O, sirk sənə-

tinin bütün növlərinə yiylənməsi ilə həmkarlarından fərqlənirdi. Ələkbər Fərrux vəhşi heyvanları: pələng, şir, fil, timsah, ayı, canavar və başqa heyvanları məha-rətlə əhliləşdir-mək sahəsində

böyük şöhrət tapmışdı. Sirk tarixi üzrə mütəxəssis olan Y.Dmitriyev "Rusiyada sirk" adlı kitabında bu barədə belə yazırıdı: "Yalnız ən istedadlı vəhşi heyvan təlimçi-ləri, o cümlədən L.Filatov və Ə.Fərrux hey-vanlarla işlərkən yeni üsullar axtarış tap-mağ'a, heyvanların təbii instinctlərindən istifadə etməklə heyvanlarla öz aralarında



dostluq yaratmaq və bu mümkün olmadıqda, heç olmasa onlarla ittifaq bağlamağa çalışırdılar...”.

Ələkbər Fərrux çox qüvvətli, qorxmaz və iradəli bir təlimçi olmuşdur. Heyvanların təbiətinə yaxından bələd olan, onların şıltاقlıqlarına təmkinlə dözən sirk ustası kimi ömrünün böyük bir hissəsini manejlərdə keçirmiş və elə manejdə də həlak olmuşdur.

Ələkbər Fərrux 1878-ci ildə Bakıda indiki Qasım İsmayılov küçəsindəki 29 nömrəli evdə dünyaya gəlib. Büyük musiqi istedadına malik atası Fərrux Hacı Qafar oğlu dövrünün qabaqcıl adamlarından idi. Demək olar ki, bütün musiqi alətlərində çalmağı bacarır, müxtəlif orkestrlərdə çıxış edirdi. 1884-cü ildə o, Orta Asiyaya gedir və altı yaşılı Ələkbəri də özü ilə aparır. 1903-cü ildə Fərrux Hacı Qafar oğlu Buxara şəhərində kiçik bir heyvanxana-balağan təşkil edib tamaşalar verməyə başlayır. Bu kiçik balağan tezliklə elə şöhrət tapır ki, Buxara əmiri atanı qızıl, oğulu isə gümüş medallarla təltif edir. Kiçik Ələkbərin da təltif edilməsi təsadüfi deyildi. O, bütün

tamaşalarda həmişə atası ilə birlikdə çıxış edir, jonqlyorluq, akrobatika ilə məşgul olur və velosipeddə çətin nömrələr göstərirdi.

Ələkbər artıq gənclik yaşına qədəm qo-yanda timsah, fil və meymunlarla təlim keçməyə başlayır. Bir müddətdən sonra şir də bu heyvanların sırasına əlavə olunur. Qısa müddət ərzində heyvan təlimçisi kimi şöhrət tapır, Rusiyanın şəhərlərinə qastrola çıxır. 1910-cu ildə Saratovda məşhur rus müğənnisi F.İ.Şalyapinlə tanış olur.

1917-ci ildə Kazan şəhərində qastrolda olarkən Ələkbərin heyvanları şəhərdə baş vermiş acliq nəticəsində qırılır. Əlacı kəsilmiş Ələkbər jonqlyor və musiqiçi kimi çıxış edir. 1925-ci ildə Bakıya qayıdır və sirkdə inzibatçı işləyir. Lakin vəhşi heyvanlar əldə etmək arzusu onu bir dəqiqə də tərk etmir. 1926-ci ildə o, müvafiq təşkilatların köməyi ilə Almaniyadan iki şir gətirilməsinə çalışır və 1935-ci ildə Hamburq şəhərindən "Samson" və "Herta" adlı iki şirin gətirilməsinə nail olur. 1936-ci ildə Leninqraddan daha iki şir gətirtmək ona müyəssər olur. 1937-ci ildən başlayaraq o artıq bu heyvanlarla sirkdə çıxış etməyə

başlayır. Bu zaman arvadı da Züleyxa Fər-rux adı ilə ona kömək edirdi. 1937-ci ildən başlayaraq arvadı ilə birlikdə Bakı sirkinin binasında müntəzəm çıkış edirdilər. Onların şirlərlə birlikdə ayı və itlərin də iştirak etdiyi qarışq nömrələri tamaşaçıların çox xoşuna gəlir.

Ələkbər və Züleyxa milli geyimlərdə çıkış edərdilər. Ələkbərin başında həmişə qır-mızı parçadan sarğı olardı. Beləliklə, 1937-ci ildən başlayaraq birlikdə Rusyanın bütün şəhərlərində qastrollarda olurdular.

Ələkbər sonralar tamaşaçıların diqqətini daha çox cəlb etmək məqsədilə heyvanları manejdə tamaşaçıların gözü qabağında yedirtməyi qərara alır. Bu çox təhlükəli idi. Yoldaşları ona məsləhət görürlər ki, bu təhlükəli işdən əl çəksin. Ələkbər isə öz inadından dönmür. Heyvanları manejdə yedirtməyə başlayır. Və bir gün belə təhlükəli işin qurbanı olur. Bu hadisə 1940-ci ildə Bryansk şəhərində olmuşdu. Ələkbər arvadı ilə birlikdə manejdə ayı və şirlərlə birlikdə tamaşa göstərərkən necə olursa, manejin arxasındaki qapı açılır və əsən külək oyundan sonra heyvanları yedirmək

üçün sirk işçilərinin hazırladıqları ətin iyini manejə doldurur. Bunu duyan şirlərdən biri Ələkbərin başına bağladığı qırmızı sarğını ətə oxşadaraq onun üstünə atılır və pəncəsi ilə onun başından qırmızı sarğını qopardıb didişdirməyə başlayır. Şirin dırnaqları onun başında dərin yara açıldıqından Ələkbər huşunu itirir. Arvadı irəliləyib Ələkbəri kənara çəkmək istərkən şir təzədən Ələkbərin üstünə atılıb onun pal-paltarını didişdirməyə başlayır. Daha nə arvadı Züleyxanın şirləri qəfəsə tərəf qovması, nə də yanğın söndürənlərin buraxdığı su şırnağı Ələkbərin köməyinə çata bilmir. Beləliklə, Ələkbər həlak olur.

Tanınmış heyvan təlimçisinin bu səhvi sonralar bütün heyvan təlimçiləri üçün dərs oldu.

### Bakının qulaqları varmı

**Ə**gər siz Lənkəran və Salyan tərəfdən Bakıya yaxınlaşanda fikir vermisinizsə, Puta körfəzindən qərbdə iki dağ zirvəsi nəzərinizi cəlb edəcəkdir. Bu

zirvələr dəniz səthindən təxminən 1395 fut – yəni təxminən 400 metr hündürdədirlər. Bu zirvələr Bakının qulaqları adlanır.

## **Urus Qala şəhərin hansı tərəfindədi**

**1** 722-ci ildə rus qoşunları Bakını işgal etmək üçün şəhərin cənub tərəfindəki təpələrə desant çıxarmışdır və oradan şəhəri atəşlə hədələyirdilər. Rusların düşərgələri təxminən indiki xristian qəbiristanlığının yerində idi. O vaxtdan bu yer Urus-Qala adlanır.

## **“Poxlu dərə” şəhərin hansı tərəfində olub**

**K**eçən əsrin ortalarında dək, yəni Bakıda kanalizasiya düzələnədək həyətlərin nəcisləri xüsusi arabalarla gecə vaxtı daşınib şəhər xaricinə çıxarıllırdı. Bu məxsusi arabalar iri ağızları olan dəmir və taxta boçkalardan düzəldilirdi. O zaman

şəhərdə yüzə qədər belə araba var idi. Arabaçılar öz yüklerini adətən şəhərdən çox kənarda olan indiki Mərkəzi kolxoz bazarının yerləşdiyi dərəyə boşaldırdılar. Yayın isti aylarında üfunətdən bu ətrafdan keçmək olmazdı. Mərkəzi küçələrdə kanalizasiya düzələndən sonra buraya nəcisin daşınması qismən azaldı. O vaxtdan bu dərə "Poxlu dərə" adlanır.

## **Altıaylıq pəhləvan kimdir**

**A**ltıaylıq Bakı pəhləvanı olub. O, anadan altı aylığında doğulduğu üçün belə bir ad qazanmışdı. Altıaylıq Maştəğa kəndində anadan olub. Adı Əbdüləli idi. Uşaqlıqdan əvvəller Maştəğa kəndində, sonralar Bakıda – İçəri şəhərdə məşq keçib. İçəri şəhərdə böyük bir zorxana vardı. O, pəhləvanlığın bütün sırlarını bu zorxanada öyrənib. Çox pəhləvanlarla güləşib, hamısının kürəyini yerə vurub. 1903-cü ildə bir neçə nəfər maştəgalı ilə Kərbəla ziyarətindən qayıdarkən yolları Tehrandan düşür. Şəhərə xəbər yayılır ki, bəs şah sarayının

qarşısında şahın məxsusi pəhləvanı pəhləvanlarla güləşəcəkdir. Ertəsi gün onlar ta-



maşaya gedirlər. Şahın pəhləvanı onunla güləşmiş beş pəhləvanın beşinin də kürəyini yerə vurub, sonra meydan qızışdırıb lovğa-liqla camaata müraciət edir:

– Kim güləşmək isteyirsə, buyursun meydana. Bu meydan, bu da şeytan.

Altıaylıq yoldaş-

larına deyir:

– Bir şeytan deyir ki, soyun gir meydana, bu lovğanın cavabını ver.

Elə də edir.

Güləş başlayır. Şahın pəhləvanı yenə lovğa-lovğa deyir:

– Bu saat payını alacaqsan.

Şahın pəhləvanı çox güc vurur, ancaq dişi Altıaylığa bata bilmir. Ele bu zaman Altıaylıq onu qolları üstə qaldırıb gumbultu ilə yerə vurur. Şah qəzəblə deyir:

– Bu olmadı. Təzədən güləşin.

Təzədən güləşirlər. Bu dəfə də Altıaylıq onun kürəyini yerə vurur. Sonra üzünü şaha tərəf çevirib deyir:

– Şahım, bu dəfə də olmadı?

Şah onu alqışlayır və ona beş ədəd quru Yezd ənciri verir:

– Qoçaq, al ye. Qollarına qüvvə verər.

Altıaylıq minnətdarlıq eləyib deyir:

– Şahım, mən üç yayı həmişə təzə əncir yemişəm.

Altıaylıq 63 yaşında ölürlər. Onu Maştağada dəfn edərkən axund Mir Qəni deyir:

– Camaat, 63 il ərzində onun kürəyini heç kəs yerə vura bilməyib. Təkcə Allahın əmri ilə Əzrail axır ki, onun kürəyini yerə vurdu.

## Dünya çempionu Sali Süleyman

**S**ali Süleymanın əsl adı Mamay Muxtaliyevdir. O, 1880-ci ildə Dağıstända Temirxan-Şuranın Kazanışşa aulunda anadan olmuşdur. Cavanlığından çox sağlam və güclü olan bu gənc qolları ilə üç nəfəri yerdən qaldırıb gəzdirə bilərmiş. O, həmisi şə haqqın və ədalətin tərəfdarı olub. Kim-səsiz adamları incidəndə onların dadına çatardı. Buna görə çoxları ondan qorxardı.

1846-ci ildə güləş üzrə dünya çempionu İvan Poddubni növbəti güləş yarışında iştirak etmək üçün Temirxan-Şuraya gəlir. O burada Mamayla tanış olur. Onun güclü olduğunu görüb, ona güləşlə məşğul olmağı məsləhət bilir. O, Mamaya güləşin bir



çox sırlarını öyrədir. Bundan sonra Mamay ağır daşları havaya ataraq ciyni və sinəsi ilə qəbul edərdi. Boynunda şalban sindirirdi. Beləliklə, öz gücünə arxayıñ olduqdan sonra Rusiyaya Poddubnının yanına gedir və tədriclə onunla birlikdə turnirlərdə iştirak edir. Tez-tez Bakı sirkində də çıkış edirdi. Görüşdüyü pəhləvanların hamısının kürəyini yerə vurur. 1916-cı ildə eşidir ki, Türkiyədə Sali Süleyman adlı güclü bir pəhləvan vardır. Onunla güləşməyə gedir. Güleşdən qabaq şərt qoyurlar ki, əgər Mamay uduzsa, Sali Süleymana pul verməlidir. Sali Süleyman uduzsa, öz adını Mamaya verməlidir. Mamay qalib gəlir və Sali Süleyman adını mənimşəyir. Bundan sonra Mamay Sali Süleyman adı ilə Rusiyada və Avropa şəhərlərində çıkışlar edir və bütün görüşlərdə qələbə qazanır. Bakı sirkində müntəzəm çıkışları ilə yanaşı Avropa şəhərlərində də şöhrət qazanır. Florensiyada keçirilmiş çempionatda Sali Süleyman Danimarkanın məşhur pəhləvanı Pedersenə qalib gələrək ilk dəfə olaraq dünya çempionu adını qazanır.

O bu adı uzun müddət şərəflə daşımışdı. Məglub etdiyi pəhləvanlar ondan intiqam almağa çalışırdılar. Onun canına qəsd etmək halları da olmuşdu. Məsələn, kürəyini yerə vurmuş olduğu ispan güleşçisi Alberto Konselos sirkin boş məydanında Sali Süleyman məşq edərkən qəfəsdə olan pələngi açıb buraxmışdı. Sali Süleymanla əlbəyaxa çarpışmada pələng Sali Süleymanın sinəsindən bir parça ətini qoparmışdı. Bir müddət xəstəxanaya düşüb müalicə olunmuşdu. O vaxtdan həmişəlik olaraq Bakıda yaşayan Sali Süleymana 1946-ci ildə Azərbaycan SSR Xalq artisti fəxri adı verilmişdir. Sali Süleyman 1972-ci ildə 92 yaşında vəfat etmişdir.

## İngilis bağı

**I**ncəsənət muzeyi ilə Azneft binası-nın arasında kiçik bir bağ vardır. Bu bağ rus dilində Anqliyski sad adlanır. Nə üçün belə adlanır? 1918-ci ildə ingilislər Bakıya gələndə onların əsgərləri bu bağın yerində olan karvansarada yerləşmişdilər.

O vaxtdan xeyli keçdikdən sonra Sovet hakimiyyəti dövründə burada kiçik bir bağ salınmışdır. Bu bağ xəlvət olduğu üçün sevişənlər adətən bu bağa gələrdilər. Bağ o vaxtdan Anqliyiski sad adlanır.

### Dəniz hamamı

**1** 900-cu ildən başlayaraq mühəndis Məmməd Həsən Hacınskinin başçılığı ilə şəhərin sahil küçəsində bağ (bulvar) salınmağa başlandı. Bulvarın salınması ilə yanaşı sahilin Gömrük idarəsi



ilə üzbeüzdə (hazırda bu yerdə aptek tikilmişdir) dənizdə sahilin yaxınlığında dəniz

hamamı tikilməsi qərara alındı. Lakin o zaman şəhərin çirkab suları bu yerdən dənizə axıldılarından hamamın tikilməsinə mane olurdu. Buna görə əvvəlcə çirkab suların boru ilə dənizin içərisinə doğru axıdılması məsələsi həll olundu. Ondan sonra təmiz dəniz suyunun üzərində taxtadan dəniz hamamı quraşdırıldı. Hamamın içərisindəki taxta döşəmələr üzərində təhlükəsiz çimmək olurdu. Üzməyi bacaranlar üçün taxta döşəmələr daha dərində döşənmişdi. Sonra sahildən hamama taxta körpü də çəkildi. Yayın qızmar günlərdə burada cimənlərin sayı-hesabı olmurdu.

Sonra dənizin suyu çırkləndiyindən burada çimmək daha mümkün olmadı. Buna görə də hamam söküldü.

## Hambal Dadaş

**B**u iri cüssəli yekəpər adamın pəşəsi hamballıq idi. Gişdən tikilmiş uzun köynayində neçə cib olsa yaxşıdır? İri qarnını enli kəmərlə möhkəm çəkib, bağlardı. Qollarında dirsəyədək dəri

qolçaq olardı. Ağır yükleri daşıyarkən damalarının zədələnməməsi üçün biləkləri həmişə tarıma çəkilmiş bazent parçaları ilə sarıqlı idi. Üstündən daha nələr asılmazdı. Bıçaq, qayçı, kəlbətin, kiçik mişar, dəmir halqalar, çəngəl – bir sözlə, yük daşınmasına lazım olan hər cür alətlər. Belindən daima nazik və yoğun kəndirlər asılmış olardı. O, şəhərdə ən ağır yükleri daşıyardı. Dəmir cassaların daşınması üçün həmişə onu çağırardılar. Pianinonu isə təkbaşına ciyində daşıyardı. Bütün ağır yüklerin daşınması üçün adamlar onun növbəsinə dururdular. O, nəslən Cənubi Azərbaycandan idi. Özü isə Bakıda anadan olmuş və Bakıda böyümüşdü. Adı şəhər əhli içərisində dillər əzbəri idi.

## **Patamdar, yaxud Badamdar**

**Ş**əhərin cənubunda yüksəklikdə yerləşmiş Badamdar qəsəbəsi vaxtı ilə məşhur yayla olmuşdur. Bakıdakı kənd və məskun yerlərin adları əksərən fars sözləri ilə düzəldiyindən Ba-

damdar da farsca badam olan yer demekdir. Dar fars dilində yer, məkan bildirir. Bəziləri bu sözün badam dər mənası verdiyini iddia edirlər. Guya Şubanı dağları arxasında Güldər dərəsi sözü kimi ismin axırına dər əlavə etməklə yaradılmışdır. Əlbəttə, bu səhvdir. Badamdar sözünü ruslar Patamdar kimi tələffüz etməklə bəzi rəsmi sənədlərdə də bu yerin adı Patamdar kimi yazılır.

## Dərnəgül

**B**akının şimal-qərbində Dərnəgül adlı bir yer vardır. Bu yer şəhərdən çox uzaqda olan düzənlilikdən ibarət idi. İndi isə o, şəhərlə birləşmiş və geniş yaşayış yerinə çevrilmişdir. Burada hündür mərtəbəli, çoxmənzilli evlər salınmışdır. İyirminci illərin əvvəllərində bu yerdə şəhər camaatı öz mal-qarasını ağıllarda saxlardılar. Bu ağılların içərisində iki ağıl xüsusiylə məşhurdu. Biri Dərin ağıl, o biri isə Uzun ağıl idi. İndiki Dərnəgül sözü də Dərin ağıl sözündəndir. Vaxt ötdükcə o, for-

masını dəyişib Dərnəgül şəklinə girmiştir. Dərnəgül sözünün Dərmə gül sözündən əmələ gəldiyini izah etmək səhvdir.

## Şair Hambal

**H**ər srimizin əvvəllərində Bakı mətbuatında "Hambal" təxəllişlü bir şair çıkış edirdi. O doğrudan da hambal idi. "Qafqaz və Merkuri" gəmiçilik şirkətində hamballıq edərdi. Əslən Cənubi Azərbaycanın Sərab mahalindandı. İbtidai təhsilini molaxanada almışdı. Sonralar maddi çətinlik üzündən təhsilini yarımcıq qoyub qazanc üçün Bakıya işləməyə gəlmışdı. Bakıda işlədiyi illərdə şer yazmağa başlayır. İlk şerlerini "Mirzə Gülzar" imzası ilə dərc et-



dirirdi. Əsl adı Bayraməli, familiyası isə Abbaszadə idi. Şerlərini bəzən körpüdə arxasında gəzdirdiyi palanın və ya dizinin üstündə yazardı. Bir müddətdən sonra o, M.Ə.Sabirlə görüşür. Sabir ondakı istedadı görüb məsləhət bilir ki, şer yazmayı davam etdirsin və onları "Hambal" imzası ilə dərc etdirsin. Sabirlə tanışlığından sonra bütün qəzet və jurnallar onun şerlərini dərc edirlər. Bu şerlərdə o, zülmə, ədalətsizliyə qarşı çıxır, məzlam insanların və kimsəsizlərin arzu və istəyini ifadə edirdi. Bir parça çörək pulu qazanmaq üçün İrandan gəlmiş zavallı adamları heç kəs onun kimi yaxından duya bilmirdi. Küçələrdə, körpülərdə, neft mədənlərində səhərdən axşamadək qan-tər tökən zavallı adamları gördükcə ürəyindən qara qanlar axırdı:

*Nə bir fəhləlik var, gedək iş görək,  
Qalib küçələrdə bikar, ağlarıq.*

Şair Hambal xalq işi uğrunda fəda olmayı hər şeydən üstün tuturdu. Mübaliğəsiz demək olar ki, Hambalın bütün şerlərində Sabir nəfəsi, Sabir ruhu aydın duyulurdu.

1920-ci ildən sonra Hambal Azərbaycan "Qızıl qələmlər" cəmiyyətinə üzv qəbul edilir və "Kommunist" qəzetində işə girir.

Hambal 1926-ci ildə iyun ayının 3-də Bakı şəhərində vəfat edir. 1948-ci ildə Azərnəşr Hambalın "Seçilmiş əsərləri"ni çap etmişdir.

## **H.Z.Tağıyev nəyin üstündə məhkəməyə verilmişdi**

**1** 912-ci ildə H.Z.Tağıyevin evində mühəndis Lütvəli bəy Behbudov döyülmüş və bu işdə Hacının evində olan oğlu Sadıq, qardaşı oğlu Məmməd Rza Tağıyev, Mehdi Cəfərov, İran şahzadəsi podpolkovnik Mənsur Mirzə Qacar, rotmistr Məmmədbeyov, Həsən Həsənov da guya iştirak etmişlər. Behbudov Hacının yanında mühəndis işləyirdi və tez-tez Hacının evinə gəlib-gedən adamdı. Hacı ilə onun arasında münaqişə guya qısqanlıq üstündə olub. Behbudov döyülməyinə döyülmüşdü, lakin kimin tərəfindən döyüldüyü məlum deyildi. Bu əhvalatdan bir neçə ay ke-



çəndən sonra Behbudov döyülməsi barədə məhkəmədə iş qaldırılmışdı. Behbudovun məhkəməyə müraciət etməsi onu qızışdırın ermənilərin sayesində olmuşdu. Şəhərdə bu əhvalatla əlaqədar müxtəlif şayiələrin yayılmasında da ermənilərin barmağı vardi. İşə əvvəlcə mahal məhkəməsində baxılmışdı. Sonra həmin ilin 14 yanvarında istintaq

məhkəməsi işə təzədən baxmış və mahal məhkəməsinin qərarını dəyişərək müqəssirlər 142-ci maddə ilə günahlandırılırlar. Məhkəmə mart ayının 6-dan 12-dək davam edir. Çıxarılan qərarda Hacı hüquqdan məhrum edilməklə iki il yarım həbsə məhkum edilmişdi. Müttəhimlərdən Sadıq Tağıyev, şahzadə Mənsur, rotmistr Məmməd-

bəyov hüquqdan məhrum edilib iki il həbsə məhkum edilmişdilər. Qərar hökm şəklini almazdan əvvəl Hacı, oğlu Sadıq, şahzadə Mənsur, rotmistr Məmmədbəyov haqqında qərarların imperatorun mülahizəsinə təqdim olunması barədə hökm verilmişdi. Məhkəmənin qərarından sonra Hacının və adları çəkilən adamların bağışlanması xahiş etmək üçün Peterburqa, imperatorun yanına xüsusi heyət gedir. Heyətə birinci Dövlət Dumasının üzvü Əlimərdan bəy Topçubaşov, şəhər qlasnılarından M.R.Vəkilov, Mirzə Əsədullayev, Musa Nağıyev və iki nəfər də ruhani üləma daxil idi.

İmperator onların günahlarını bağışlamışdı.

## **Pyotr meydanı**

**S**əhərin böyük meydanlarından biri idi. Dəniz sahilində yerləşirdi. 1723-ci ildə I Pyotrun işgalçı qoşunlarının Bakı üzərinə hücumu zamanı məhz bu yerə desant çıxarılmışdı. Buna görə də bu meydan o vaxtdan Pyotrun adı-

nı almışdı. XIX əsrin axırlarından çap edilməyə başlayan "Qafqaz kalendarı"nda bu meydanın adı tez-tez çəkilirdi. XIX əsrin əvvəllərinədək isə bu yer bataqlıq və qa-



mışlıq olmuşdu. Xəzərdə bərk tufanlar qopan zaman dəniz səthindən o qədər də hündür olmayan bu yerləri su basardı. Buradakı bataqlıq qurudulandan sonra burada taxta-şalban körpüləri salınmışdı. Meydanın ətrafi yaşayış mənzilləri ilə dövrəyə alındıqdan sonra meydan bir müddət boş qalmışdı. Sonralar burada müxtəlif tamaşalar göstərilir və taxtadan sirk binası inşa olunmuşdu. Bu sirk Antunetta Volfun idi.

1877-ci ildə çıxan “Бакинские известия” qəzetinin 15-ci nömrəsində sirk barədə belə yazılmışdı: “Bakıda sirkdən başqa heç bir əyləncə ocağı yoxdur”.

Sirk bağlanandan sonra mətbuatın bildir-diyinə görə meydan yenə bir müddət istifadəsiz qalmışdı.

Sovet hökuməti dövründə burada əsgərlər məşq keçir, rəsmi keçidlər hökumət üzvləri tərəfindən qəbul edilirdi. Nəhayət burada Lenin adına əzəmətli muzey binası ucaldıldı.

## Köhnə Bakıda adamların ləqəblə çağırılması

**I**kinci bir şəhər tapa bilməzdin ki, adamlarının bu qədər ləqəbi olsun. Bakıda adamlara ad-ləqəb qoymaq bir dəb idi. Bu ləqəblər həmin adamların peşəsi, rəftarı, güzəranı ilə, ya da həmin adamın başına gəlmiş bir hadisə ilə əlaqədar oaraq qoyulardı. Ləqəb qoyulan adam özü də buna elə alışındı ki, guya ata-anasının ona

verdiyi təzə addır. Düzdür, əvvəllər bundan qəzəblənər, acığı tutar, ancaq sonralar adət eyləyib susardılar. Bu adamlar qəbir evinə də bu adla gedərdilər. Ləqəbi olan adamların bu ləqəblə şəhərin hansı məhəlləsindən olduğunu da dərhal bilmək olardı. Belə ləqəblərdən bir neçəsini göstərmək olar: Qaftan Bağır, Pota Bəxşəli, Şir-şir Dadaş, Hapuş Məmmədəli, Şombulum Ələkbər, Pendiryeməz Zeynəlabdin, Malbaş Yusif, Xingal nəvəsi İsmayıł, Mırıq Ağabala, Pişik Kazım, Tazi Hərifə, Xostərəngi Məlik, Hoppataran nəvəsi Cəfər, Çəkçəki Süleyman, Cuud Zeynəlabdin, Kosa Abasqulu. Köhnə Bakıda belə təxəllüslərdən kefin istəyən qədər tapardin. Tündməcaz adamlara təxəllüs verildiyi zaman arada qan da düşərdi. Məzəli təxəllüs almış adamlar küçə ilə gedərkən uşaqlar dalınca düşüb onu cinlədərdilər. Bu bir növ xəstəlik idi ki, bakılıların içərisinə düşmüştü. Onu zorla qadağan etmək də mümkün olmurdu.

## Bakıda məscid və kilsələr

**Q**ədim Bakı məscidləri içəri şəhərdə idi. 1861-ci ildən sonra – yəni Bakı quberniyanın mərkəzi olandan sonra Bayır şəhərdə də bir-birinin dalınca ayrı-ayrı adamlar tərəfindən məscidlər tikilməyə başlamışdı. Ümumiyyətlə, 1920-ci ildə Bakıda olan məscidlər bunlardır: Məhəmmədiyyə məscidi, Cümə məscidi, Hacı Cəbrayıł məscidi, Hüseynqulu məscidi, Məmmədəli məscidi, Kərbəlayı Əbdülhüseyn məscidi, Şah məscidi, Hacı Cavad məscidi, Məmmədyar məscidi, Seyidlər məscidi, Şirvanlı məscidi, Hacı İmaməli məscidi, Təzə Pir məscidi, Hacı Banı məscidi, Qasım bəy məscidi, Bayır şəhərdə Bazar küçəsində Qasım bəy məscidi, Yaşıl Günbəz məscidi, "İttifaq" məscidi (Əjdər bəy Aşurbəyovun məscidi), Nəzər məscidi, Hacı Qurban məscidi, Çənbərəkənd məscidi, Dağlı məscidi, Hacı Qeyib məscidi, Hacı Hüseyn məscidi, Kiçik Cin məscidi, Hacı Mamayı məscidi, Xıdır məscidi, Molla Əhməd məscidi, Sınıq Qala məscidi (Bakının ən qədim məscidi olan

Məhəmməd məscidi camaat içerisinde belə adlanırdı), Şeyx İbrahim məscidi, Ləzgi məscidi, Mirzə Əhməd məscidi, Molla Mirzə məscidi. Bu məscid eyni zamanda mədrəsə idi.

Bunlardan başqa şəhərdə təkyələr də vardı ki, orada ancaq namaz qılır, mərsiyə deyirdilər. Məsələn, Hacı Səməd təkyəsi, Hacı Ağababa təkyəsi, şirvanlılar təkyəsi, qubalılar təkyəsi, iranlılar təkyəsi, qarabağlılar təkyəsi.

**Kilsələr:** Bakıda ilk kilsə rusların Bakını işgal etməsindən sonra tikilib. Bu, 1779-cu ildə tikilmiş Nikolay kilsəsi idi. O, içəri şəhərdə Qoşa Qala qapısının girəcəyində köhnə bir ərzaq dükanının yerində idi. 1806-ci ildə Bakını işgal etməyə gəlmış general Sisianov Bakı xanı Hüseynqulu xan tərəfindən



qətlə yetirilmiş, kəsilmiş başı İrana, Fətəli şaha göndəriləndən sonra cəsədi qapının ağızında basdırılmışdı. Uzun müddət qəbri ayaq tapdağı olmuşdu. Sonralar cəsədi oradan çıxarılıb sümükləri Nikolay kilsəsində basdırılmışdı. Yalnız 1811-ci il 11 dekabrda I Aleksandrın əmrilə onun sümükləri Tiflisə aparılıb Sion kilsəsində dəfn edilmişdi.

İkinci kilsə Bakı Aleksandr Nevski kilsəsi idi. Bu kilsə 1888-ci il 8 oktyabrda bakılıların köhnə qəbiristanlığında inşa edilmişdi. Bütün Zaqafqaziyada ən böyük və əzəmətli kilsə idi. Kilsənin sahəsi çox böyük idi. Bütöv bir kvartalı əhatə edirdi. Bu əzəmətli kilsə yerli camaat içərisində Qızılı kilsə adlanırdı. Onun belə adlanması təsadüfi deyildi. Onun bayır tərəfdəki günbəzlərindən tutmuş ta içərisinədək hər şey qızıl suyuna çəkilmişdi. 1930-cu ildə bu kilsə söküldü. İndi yerində iki məktəb binası yerləşir.

Üçüncü kilsə Donanma kilsəsi idi. Onun binası indiyədək Qasım İsmayılov küçəsi ilə Vidadi küçələrinin tinində durur. Kilsə

dəniz donanması tərəfindən tikildiyindən belə adlanırdı.

Malakan kilsəsi. 1898-ci ildə Dəmir yolu idarəsi tərəfindən Dəmir yolu vağzalının arxa tərəfində, Bülbül meydanında inşa edilmişdi. Azadlıq prospekti ilə Ş.Əzizbəyov küçələrinin tinində olan bu kilsə hazırda da fəaliyyət göstərir. Bu kilsə nədənsə yerli camaat içərisində Malakan kilsəsi adlanır.

Salyan polku kilsəsi. 1873-cü ildə tikilmiş bu kilsənin əsl sahibi Bakı Dəniz Donanması İdarəsi idi. Sonra Bayıldı Donanma kilsəsi tikiləndən sonra bu kilsə Salyan polkuna bağışlanmışdır.

Bakı Həbsxana kilsəsi. 1898-ci il 8 martda Bayıldakı həbsxana həyatındə açılmışdır.

Bunlarla yanaşı Qara şəhərdə, Nobelin turşu zavodları yanında və Üçüncü Aleksandr gimnaziyası yanında da kilsələr olub.

Bakıda yaşayan başqa millətlərin də öz kilsə və məbədləri olub. Məsələn, ermənilərin kilsəsi olub. Biri İçəri şəhərdə (indi o sökülüb), biri 1898-ci ildə Parapet bağıının yanında (boş binası indi də durur). Üçüncüsü indiki Dimitrov küçəsində erməni

varlığı Budaqov tərəfindən tikilmişdi. İndi onun yerində Azərbaycan Dövlət Musiqi Akademiyası yerləşir.

Keçmiş Telefonnı, hazırlı 28 May küçəsində almanların kırxası vardı. O, 1895-97-ci illərdə tikilmişdi. İndi bu binada Dövlət kamerası orkestrinin konsertləri keçirilir.

Bakıda yəhudilərin də ibadətgahı olub. Bu, indiki Rəşid Behbudov küçəsi ilə Nizami küçələrinin tinindəki yəhudü sinagogudur. Hazırda bu qəşəng binada R.Behbudov adına Mahnı teatrı yerləşir.

Bundan başqa dağ yəhudilərinin M.Ə.Əliyev küçəsi ilə R.Rza küçələrinin tinində ibadətgah yeri vardır. Bu günədək fəaliyyət göstərir.

### **“Tağıyev qazamatı”**

**B**akının, qocaların dili ilə desək, Şamaxı yolunda, “Azad Azərbaycan qadını” heykəlinin yaxınlığında uca bir bina vardır. Burada qənnadı fabriki yerləşir. İyirminci illərin axırınadək bu bina qazamat idi və onu H.Z.Tağıyev tiktirdi.

mişdi. Məsələdən agah olmayanlar Tağıyevin ünvanına gileyə danişirdilər ki, belə xeyriyyəçi bir adama qazamat tikdirmək heç yaraşmır. Əslində məsələ belə deyildi. Tağıyev bu binanı məxsusi qazamat tikdirməmişdi. O, bu binanı dəyirman tikdirmişdi. 1910-cu ildə dəyirmanın tikilişi başa çatanda şəhərin hörmətli ağsaqqallarından bir dəstə Hacının yanına iltimasa gəlirlər. Ona şikayətlənlər ki, camaatın həbs edilmiş qohum-qardaşı dənizin Nargin adasındaki həbsxanada saxlanılır. Qayıqlarla oraya gedib-gəlmək, məhbus qohum-qardaşları ilə görüşmək onlar üçün çox çətindir. Dənizin fırtınalı günlərində isə oraya getmək heç mümkün deyil. Belə günlərdə qayıqçılar sahilə yaxınlaşmağa qorxurlar. Buna görə camaat öz dustaq qohum-qardaşının üzünə həsrət qalır. Hacıdan xahiş edirlər ki, buna bir əncam çəksin. Hacı fikirləşir və onları naümid yola salmaq istəmir. Vəd edir ki, bu barədə fikirləşər. Hacı çox fikirləşəndən sonra belə bir qərara gəlir ki, təzə tikilib başa çatan dəyirman binasını qazamat kimi hökumətin sərəncamına versin. Elə də edir. 1910-cu ildə

dəyirmanın içərisində bəzi dəyişikliklər edərək onu qazamat kimi hökumətə təhvil verir. Beləliklə, camaatı Nargin yolundan xilas edir. Hətta qabaqlar Sibirə göndərilən dustaqların da bir hissəsi indi cəzalarını şəhər qazamatında çəkirlər. Bu işdən ötrü Bakı camaatı əlliklə Hacıya öz minnətdarlıqlarını bildirirlər.

### Kərbəlaye Yaftiməli

**Q**oca, kasib bir kişi idi. Gündüzlər qapı-qapı gəzib şişə salmaqla çörək pulu çıxardı. Bir az da şairlik təbi vardi. Axşamlar tək-yələrə gedib özünün yazdığı dini mərsi-yələri oxuyardı. Əlbəttə, yazdığı şer və qəsidiələrdə şer qaydaları çox pozuq olurdu. Bəzən ele mənasız şerlər yazardı ki, camaatın ağızında dildən-dilə gəzir və müəllifini lağa qoyurdular. O özü barədə belə deyirdi:



*Həqiri Həqiqi  
Ürəfa məclisinin sütəndəni.  
Kərbəlaye Yaftiməli  
Xələfe Əskərani.*

Həqir Həqiqini o özünə təxəllüs seçmişdi.

O, qəpik-qəpik yiğdiği və boğazından kəsdiyi pulları toplayıb şerlərini "Cənnət-ülgüşah" adlı toplusunda çap etdirmişdi. Onun "Göydə uçar çalağan, yerdə gəzər malağan" misraları ilə başlayan şerini oxuya-oxuya uşaqlar küçədə onun arxasında düşüb bərkdən gülərdilər. O dövrdə zəif bir şer yazılanda deyərdilər ki, lap Kərbəlaye Yaftiməli kimi yazmışdır. Bu sətirlər pis şerlər üçün meyar kimi işlənirdi.

Bu zavallının ölümü də miskincəsinə olmuşdu. 1918-ci ilin mart hadisələrində hardansa köhnə, pas atmış bir xəncər tapıb küçəyə çıxmış və bərkdən çıçırmışdı: "Ay müsəlmanlar, cahaddır". Elə bu zaman qəfil bir erməni gülləsi onu yerə sərmişdi.

## Lotu Cabbar

**S**ənəti xarratlıq olan Məşədi Cabbar Vahabov bəməzə bir kişi idi. Şirin, məzəli söhbətləri, zarafatı və şuxluğu ilə camaat içərisində Lotu Cabbar kimi tanınırdı. Bakıda və kəndlərində bir toy da Lotu Cabbarsız keçməzdı. Məclisi qızışdırmaq üçün öz tryukları vardı. Bir müddət Bakı şəhərində Nikitin qardaşlarının sirkində klounu luq da etmişdi. Lotu Cabbarın hansı toyda isə çıxış ədəcəyini eşidən kimi camaat elə axışib gedərdi ki, toyxanada oturmağa yer tapılrnazdı.

Lotu Cabbar toylarda adətən musiqi susduğu zaman ortalığa atılıb öz məhərətini göstərər və camaatı güldürərdi. Onun danışiq və söhbətlərindən bəziləri öz zamanında məşhur



"Ekstrafon" firmasının vallarına yazılıb camaat arasında yayılmışdı. Lotu Cabbarın ən çox sevdiyi oyunlardan biri papaq oyunu idi. Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" adlı məşhur komediyasında Məşədi İbadın papağı başına necə qoyması epi-zodu Lotu Cabbarın papaq oyunundan alınmışdı: "Papağı belə qoysam, Bakı qoçusuna, belə qoysam, Şamaxı lotusuna oxşayaram".

Lotu Cabbarın məşhur oyunlarından biri də guya bağırsaqlarını boğazından çıxarıb yerə tökməsi idi. Bunun üçün o, kağız burmasını ağızına qoyar, sonra dalı üstə əyilərək o burmaları sinəsinə döyə-döyə ağızından çəkib çıxarardı. O, adətən gör-kəmli müğənni Cabbar Qaryağdioğlu ilə birlikdə çıkış edərdi. Qaryağdı oxuyub qurtarandan sonra meydana atılıb deyərdi: "Sən Cabbar Qaryağdioğlu ol, mən də Cabbar Yağışoğlu, gör səni öz əlimlə necə süpürüb atacağam".

Onun bir oyunu da kibrit qutusu oyunu idi. Bundan ötrü o, əliəri üstə durar, ayaqlarını qaldıraraq açar və bu zaman bir nəfər boş kibrit qutusunu onun qılıçları

arasına qoyardı. Lotu Cabbar qarnından yel buraxmaqla qutu rəqs etməyə başlardı.

Lotu Cabbarın danışiq və məzələrində xalq məzəsi dərin kök atmışdı. O, xalq yumorunu rəngbərəng şəkildə böyük məhərətlə tamaşaçıya çatdırardı.

### Axund Əbu Turab məqbərəsi

**B**akının büyük ruhani alimlərin-dən olan Mirzə Əbu Turab 1910-cu ildə Mərdəkan kəndində Pirhəsən üstü deyilən yerdə dəfn edilmişdir. O, H.Z.Tağıyevin dərin hörmət etdiyi ruhani bir ata idi. O, Bakı milyonçusu Murtuz Muxtarovdan xahiş edir ki, bu müqəddəs adama layiqli bir məqbərə tikdirsin. M.Muxtarov özü də bu ruhani atanın xati-



rəsini əbədiləşdirmək fikrində olduğunu bildirib, Tağıyevin xahişini məmnuniyyətlə yerinə yetirir və Əbu Turaba bir məqbərə tikdirir. H.Z.Tağıyev özü də öləndə vəsiyyət etmişdi ki, onu da bu müqəddəs insanın ayağı altında basdırıslar. Çünkü demişdi "onun ayağının bildiyini mənim başım da bilmir" onun bu vəsiyyətini qədirbilən insanlar itaətkarlıqla yerinə yetirmişdilər.

Son illərdə məqbərə təmir edildikdən sonra daha əzəmətli bir görkəm almışdır.

### Roma katolik kosteli (kilsəsi)

**1** 912-ci ildə mühəndis Plaško tərəfindən qotik üslubda tikilmişdir. Çox əzəmətli bir bina idi. Xarici görkəmi hamının diqqətini cəlb edirdi. Çünkü belə binalar Bakıda



çox nadir idi. 1930-cu illərdə bu kilsə başqa görkəmli kilsələr kimi söküldü. İndi onun yerində Şəhriyar adına mədəniyyət mərkəzinin əzəmətli binası ucaldılmışdır.

## Bakıda bank və kredit cəmiyyətləri

**B**əki 19-cu əsrin axırlarında böyük sənaye və ticarət mərkəzi kimi tanınmağa başlamışdı. Xüsusilə neft istehsalı, neftin alqı-satqısı ilə bağlı şəhərdə çoxlu bank açılmışdı. Bu banklarda gündə milyon manatlar səviyyəsində əməliyyatlar aparılırdı. Banklar aşağıdakılardan ibarət idi: 1. Bakı şəhər kredit cəmiyyətləri bankı (indiki Əzizbəyov küçəsində yerləşirdi); 2. Bakı qarşılıqlı kredit cəmiyyəti (indiki Əliyarbəyov və Əlizadə küçələrinin tinində yerləşirdi); 3. Volqa-Kama kommersiya bankı (indiki H.Z.Tağıyev küçəsində Tağıyevin ev binasında yerləşirdi); 4. İkinci Bakı kredit cəmiyyəti bankı (Ə.Əlizadə və M.Ə.Rəsulzadə küçələrinin tinində); 5. Rus xarici ticarət bankı (indiki Y.Məmmədəliyev

küçəsində yerləşirdi); 6. SPB Rus Beynəlxalq ticarət bankı (Ə.Əlizadə küçəsi, M.Nağıyevin mülkündə); 7. SPB Rus ticarət-sənaye kommersiya bankı (T.Əliyarbəyov küçəsində yerləşirdi, Tumayevin evində); 8. Şimal bankı (indiki H.Z.Tağıyev və Azərbaycan prospekti küçələrində yerləşirdi); 9. Tiflis kommersiya bankı (T.Əliyarbəyov və Ə.Əlizadə küçələrinin tinində); 10. Cənubi-Rus Sənaye bankı (R.Rza və N.Rəfibəyli küçələrinin tinində); 11. İran uçotborc bankı (Sahil küçəsində yerləşirdi).

## KİTABIN İÇİNDƏKİLƏR

Bakı şəhəri hansı əsrde yaranıb ....	3
Səyyahlar qədim Bakı barədə nə yazırlar .....	5
Yunanlar Bakıda olublarmı .....	9
Bibiheybət məscidi .....	11
Xəlfə dam harada yerləşirdi .....	14
Seyid Yəhya Badkubei .....	18
Xəzər dənizi .....	19
Bakı arxipelaqında hansı adalar vardı .....	21
Bakıda gəmiçilik nə vaxt inkişaf etmişdir .....	22
Bakıda pambıq əkilirdimi .....	25
Qədim Bakının su kəmərləri .....	26
Bakı xanları barədə hekayətlər .....	28
Bakının birinci gerbi nə vaxt Yaranıb .....	49
Xanım karvansarası .....	51
“İçəri şəhər” və “Bayır şəhər” sözləri nə vaxt yaranıb .....	52

Bakıda Azərbaycan dilində ilk qəzet .....	55
Bakı Dəmir yol vağzalı .....	57
Qanlı təpə hardadır və o nə üçün belə adlanır .....	58
Sisianova abidə şəhərdə harada qoyulmuşdu .....	59
Təzəpir məscidi .....	60
Tatlar Bakı kəndlərində .....	62
Quba və Kömür meydanları .....	64
Zərgərpalan .....	66
Bakıda Duma nə vaxt yaradılıb .....	68
Kərpicbasan şəhərin hansı tərəfindəymiş .....	70
“Volçı Vorot” .....	71
Pirvənzəri harada olub .....	72
Ələkbər Fərrux .....	73
Bakının qulaqları varmı .....	77
Urus Qala şəhərin hansı tərəfindədi .....	78
“Poxlu dərə” şəhərin hansı tərəfində olub .....	78
Altıaylıq pəhləvan kimdir .....	79
Dünya çempionu Sali Süleyman ...	82
İngilis bağı .....	84
Dəniz hamamı .....	85

Hambal Dadaş .....	86
Patamdar, yaxud Badamdar .....	87
Dərnəgül .....	88
Şair Hambal .....	89
H.Z.Tağıyev nəyin üstündə məhkəməyə verilmişdi .....	91
Pyotr meydanı .....	93
Köhnə Bakıda adamların ləqəblə çağırılması .....	95
Bakıda məscid və kilsələr .....	97
"Tağıyev qazamatı" .....	101
Kərbəlaye Yaftiməli .....	103
Lotu Cabbar .....	105
Axund Əbu Turab məqbərəsi .....	107
Roma katolik kosteli (kilsəsi) .....	108
Bakıda bank və kredit cəmiyyətləri .....	109

*Qılman İlkin*  
*(Qılman İsapala oğlu Musayev)*  
**Köhnə Bakını tanıyırsanmı**  
**BAKİ – ŞİRVANNƏŞR – 2004**

Kompüter icraçısı ***Həyat Mahmudova***  
Kompüter yiğicisi ***Nərmin İsabəyli***  
İstehsalat şöbəsinin müdürü  
***Həmiyyə Heydərova***  
Sex müdürü ***Telnaz Cəbrayılova***

Çapa imzalanıb **19.02.2004.**  
Formatı **60x84 1/32.**  
Fiziki çap vərəqi **7,25.**  
Sayı **300.**